

TEST: 1906#01#Y14#01E15

Test	1906#01#Y14#01E15
Fənn	1906 - Mikroiqtisadiyyat - 2
Təsviri	[Təsviri]
Müəllif	Qasimova A.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	28
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input type="checkbox"/>

BÖLMƏ: 01 01

Ad	01 01
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Əmtəə və xidmətləri istehsalı və reallaşdırılması yolu ilə istehsal amillərinin istifadəsi vasitəsilə öz mənafelərini reallaşdırın təsərrüfat həlqəsi-bu: (Çəki: 1)

- ev təsərrüfatı
- firma
- dövlət
- bank
- sadalananlardan heç biri

Sual: Orta firmalara bu işçi sayılı firmalar aiddir: (Çəki: 1)

- istesal həcmi 50-dən 200- dək

- əmtəə satışının həcmini 500-dən 1000-dək
 - sahələrdə işçilənin sayı 100-dən 500-dək
 - kapitalın həcmi 100-dən 1000-dək
 - mənfəətin həcminin 50-dən 500-dək
-

Sual: Gəlirin əldə edilməsi məqsədilə təsərrüfat fəaliyyəti – bu: (Çəki: 1)

- biznes
 - kommersiya
 - sahibkarlıq
 - marketing
 - menecment
-

Sual: Təsərrüfat fəaliyyətinin peşəkarlar qrupu tərəfindən idarə olunmasının prinsipləri, metodları və formalarının məcmusu-bu: (Çəki: 1)

- biznes
 - kommersiya
 - sahibkarlıq
 - marketing
 - menecment
-

Sual: Firmaların alıcılıq tələbinin qabaqcadan öyrənilməsi və formallaşması üzərində qurulmuş fəaliyyətinin təşkili sistemi - bu: (Çəki: 1)

- biznes
 - kommersiya
 - sahibkarlıq
 - marketing
 - menecment
-

Sual: Baumol və Uilyamson hansı nəzəriyyənin müəllifləridir: (Çəki: 1)

- ənənəvi firma nəzəriyyəsi
 - çoxməqsədli nəzəriyyə
 - menecer nəzəriyyəsi
 - həcmin maksimallaşdırılması nəzəriyyəsi
 - izafi dəyər nəzəriyyəsi
-

Sual: Firmanın davranış nəzəriyyəsi hansı ölkədə daha geniş yayılmışdır: (Çəki: 1)

- Böyük Britaniya
 - Kanada
 - Almaniya
 - Yaponiya
 - Fransa
-

Sual: Mülkiyyətçi gündəlik operativ əməliyyat nəzarətini və firmanın fəaliyyətinin idarə edilməsini həyata keçirir fikri aşağıdakılardan hansına aiddir: (Çəki: 1)

- menecer nəzəriyyəsi

- artımın maksimallaşdırılması nəzəriyyəsi
 - davranış nəzəriyyəsi
 - ənənəvi nəzəriyyə
 - yuxarıdakıların heç biri
-

Sual: Firmanın hüquqi şəxs kimi fəaliyyətini dayandırılmasına səbəb ola bilər: (Çəki: 1)

- başqa firma tərəfindən udulması
 - qovuşma
 - rəqabət
 - əksmərkəzləşdirmə
 - diversifikasiya
-

Sual: Gəlir və ya şəxsi mənfəət gətirən istənilən fəaliyyət növü belə adlanır: (Çəki: 1)

- sahibkarlıq
 - kommersiya
 - menecment
 - marketing
 - biznes
-

Sual: Ticarət mənfəəti əldə etməyə yönümlənmiş ticarət fəaliyyəti belə adlanır: (Çəki: 1)

- sahibkarlıq
 - kommersiya
 - menecment
 - marketing
 - biznes
-

Sual: Firmanın işlərinin gündəlik opirativ idarəedilməsi peşəkar menecerlər tərəfindən həyata keçirilir fikri səciyyəvidir: (Çəki: 1)

- menecerial nəzəriyyə üçün
 - artımın maksimallaşdırılması nəzəriyyəsi üçün
 - davranış nəzəriyyəsi üçün
 - ənənəvi nəzəriyyə üçün
 - sadalananlardan heç biri üçün
-

Sual: Mənfəətin maksimallaşdırılması – hansı nəzəriyyəyə görə firma fəaliyyətinin əsas motivi hesab olunur: (Çəki: 1)

- ənənəvi firma nəzəriyyəsi
 - firmann menecer nəzəriyyəsi
 - həcmin maksimallaşdırılması nəzəriyyəsi
 - çoxməqsədli nəzəriyyə
 - sadalananlardan heç biri
-

Sual: Satışdan gəlirin maksimallaşdırılması hansı nəzəriyyəyə görə firma fəaliyyətinin əsas motivi hesab olunur: (Çəki: 1)

- ənənəvi firma nəzəriyyəsi

- firmanın menecer nəzəriyyəsi
 - həcmin maksimallaşdırılması nəzəriyyəsi
 - firmanın davranış nəzəriyyəsi
 - sadalananlardan heç biri
-

Sual: Hansı firma nəzəriyyəsi firmanın məqsədlərinin çox olduğunu irəli sürür: (Çəki: 1)

- davranış nəzəriyyəsi
 - ənənəvi nəzəriyyə
 - menecer nəzəriyyəsi
 - həmçinin maksimallaşdırılma nəzəriyyəsi
 - sadalananlardan heç biri
-

BÖLMƏ: 01 02

Ad	01 02
Suallardan	20
Maksimal faiz	20
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Dövlət müəssisələri, xüsusi müəssisələr, səhmdar jəmiyyəti, kooperativlər, ortaqlıqlar - firmalarının bu növlərini biz aşağıdakı meyardan asılı olaraq ayıra bilərik: (Çəki: 1)

- kəmiyyətindən
 - kapital qoyuluşu sahəsindən
 - buraxılan məhsulun çeşidindən
 - kapital üzərində mülkiyyətin formasından
 - rəqabətin növündən
-

Sual: Xırda firmaların üstünlüklerinə aid deyildir: (Çəki: 1)

- qeyri-sabitlik
 - uyğunlaşma qabiliyyəti, çeviklik
 - idarəetməyə az xərclərin olması
 - reklama az xərclərin çəkilməsi
 - bütün sadalananlar kiçik firmaların üstünlükleridir
-

Sual: İri firmaların üstünlüklerinə aid deyil: (Çəki: 1)

- sabitlik
 - yüksək idarəetmə məsrəfləri
 - ETT-ə və yeni əmtəələrin işlənibhazırlanmasına yüksək məsrəflər
 - kütləvi istehsal məsrəflər
 - bütün sadalananlar iri firmaların üstünlükleridir
-

Sual: Firmanın belə nəzəriyyəsi mövcud deyil: (Çəki: 1)

- ənənəvi
 - menecer
 - həcmin maksimallaşması nəzəriyyəsi
 - məqsədlərin maksimallaşması nəzəriyyəsi
 - bütün sadalanınanlar mövcuddur
-

Sual: Qovuşma – bu: (Çəki: 1)

- şirkətlərin birləşməsi haqqında qarşılıqlı müqaviləsi
 - bir firma tərəfindən digərinin alınması
 - inhisarçı danışığı
 - məhsulların reallaşdırılması sahəsində firmaların fəaliyyətinin birləşməsi
 - firmanın elmi tədqiqatlar sahəsində birləşməsi
-

Sual: Eynitipli məhsul istehsal edən firmaların birləşməsi - bu: (Çəki: 1)

- şaquli birləşmə
 - üfüqi birləşmə
 - konqlomerat
 - diversifikasiya
 - əks-mərkəzləşdirmə
-

Sual: Vahid texnoloji prosesin müxtəlif mərhələlərini həyata keçirən firmaların birləşməsi - bu: (Çəki: 1)

- şaquli birləşmə
 - üfüqi birləşmə
 - konqlomerat
 - diversifikasiya
 - əks-mərkəzləşdirmə
-

Sual: Alternativ firma nəzəriyyələrindən birinə görə sahibkarlar və menecerlərin məqsədləri eyni olur: (Çəki: 1)

- mənfəətin maksimallaşdırılması
 - firma həcminin maksimallaşdırılması
 - satışdan gəlirin maksimallaşdırılması
 - istehlakçı tələbatının maksimum ödənilməsi
 - səhmlərin miqdarının artırılması
-

Sual: Firmanın inkişafının daxili mənbəyi deyil: (Çəki: 1)

- firmanın öz resursları
 - borc vəsaitləri
 - qiymətli kağızların əlavə büraxılışından vəsait
 - firmaların birləşməsi
 - bütün sadalanınanlar
-

Sual: Məqsədlərin çoxluğu nəzəriyyəsi firmanın məqsədlərinə kimlərin mənafelərini aid

etmir: (Çəki: 1)

- fəhlələrin
 - fərdi sahibkarların
 - menecerlərin
 - səhmdarların
 - bütün sadalananların marağını daxil edir
-

Sual: Məqsədlərin çoxluğu nəzəriyyəsinə görə firma rəhbərliyinin əsas vəzifəsi: (Çəki: 1)

- mənfəətin maksimumlaşdırılması
 - firma həcminin maksimumlaşdırılması, onun aktivlərinin artırılması
 - xüsusi maraqların və firmanın strateji mənafelərinin uzlaşdırılması
 - satışın həcminin və firma gəlirlərinin artırılması
 - bütün sadalananlar
-

Sual: Bixevirizm adlanır: (Çəki: 1)

- ənənəvi firma nəzəriyyəsi
 - davranış firma nəzəriyyəsi
 - menecer firma nəzəriyyəsi
 - həcmin maksimallaşdırılması nəzəriyyəsi
 - sadalananlardan heç biri
-

Sual: Hansı mülkiyyət formasının yayılması ilə əlaqədar firmanın menecer nəzəriyyəsi meydana gəlmişdir: (Çəki: 1)

- dövlət
 - səhmdar
 - xüsusi
 - bələdiyyə
 - bu nəzəriyyənin meydana gələsi mülkiyyət forması ilə əlaqədar deyil
-

Sual: Firmanın xarici artımının səbəbi: (Çəki: 1)

- investisiya
 - bank krediti
 - qovuşma və udulma
 - qiymətli kağızların əlavə buraxılışı
 - bütün sadalanan amillər
-

Sual: Firmanın davranış nəzəriyyəsində daha çox diqqət yetirilir: (Çəki: 1)

- xarici təsirlərin nəzərə alınmasına
 - əks mərkəzləşdirməyə
 - operativ idarəetmə problemlərinə
 - ticarətdən daxilolmanı maksimumlaşdırmağa
 - bütün sadalanan maraqlara
-

Sual: Konsern – firma təşkilinin əsas forması olmaqla aşağıdakı yollarla yaradılır: (Çəki: 1)

- diversifikasiya
 - üfüqi integrasiya
 - daxili artım
 - eks-mərkəzləşdirmə
 - udulma
-

Sual: X. Saymonun təklif etdiyi davranış nəzəriyyəsinin əsas anı hesab olunur: (Çəki: 1)

- hüquq və vəzifələrin dəqiq bölgüsü
 - vaxt məhdudiyyətinin təyin edilməsi
 - güzəşt məharəti
 - büdcə məhdudiyyətinin tətbiq edilməsi
 - adları çəkilənlərin heç biri ilə
-

Sual: Firmanın kapitalının müxtəlif sahələrə qoyulması və çoxprofilli istehsalın yaradılması belə adlanır: (Çəki: 1)

- Kapitalın diversifikasiyası
 - Səhmləşdirmə
 - Sahibkarlıq fəaliyyəti
 - Mülkiyyətin özəlləşdirilməsi
 - Kooperasiya edilmə
-

Sual: Açıq və qapalı səhmdar cəmiyyətləri arasında fərq nədədir? (Çəki: 1)

- Qapalı səhmdar cəmiyyətlərinin öz məhsullarını xaricə satmaq hüququ yoxdur
 - Qapalı səhmdar cəmiyyətinin səhmləri qiymətli kağızlar bazarında satışa çıxarılmır
 - Açıq səhmdar cəmiyyətləri daha aşağı dividend verirlər
 - Açıq səhmdar cəmiyyətlərinin səhmlərinin bir hissəsi həmişə dövlətə məxsusdur
 - Onların arasında heç bir fərq yoxdur
-

Sual: «Marketinq» termini ilk dəfə nə vaxt və harada meydana gəlib? (Çəki: 1)

- XX əsrin əvvəllərində ABŞ-da
 - XX əsrin ortalarında Böyük Britaniyada
 - XX əsrin ortalarında Fransada
 - XIX əsrin sonunda Almaniyada
 - XX əsrin sonunda İtaliyada
-

BÖLMƏ: 02 01

Ad	02 01
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Gəlir əldə etmək məqsədilə təsərrüfat fəaliyyətinə vəsait qoyulması belə adlanır: (Çəki: 1)

- kapitalın dövranı
 - kapitalın dövriyyəsi
 - amortizasiya
 - diskontlaşdırma
 - investisiya
-

Sual: İnvestisiya – bu: (Çəki: 1)

- əsas kapitalın yaradılması, genişləndirilməsi və texniki silahlandırılması üçün xərclər
 - məhsul vahidinin istehsalı üçün xərclər
 - istehsal heyətinin əməyinin ödənilməsi xərcləri
 - kapitalın dövriyyəsinin artırılması xərcləri
 - istehsal vasitələrinin fiziki aşınması
-

Sual: Fiziki aşınma nəticəsində avadanlıqların dəyərinin itirilməsi nə adlanır? (Çəki: 1)

- investisiyalasdırma
 - mənəvi aşınma
 - fiziki aşınma
 - diskontlaşdırma
 - kapitalın dövriyyəsi
-

Sual: Daha məhsuldar texnikanın meydana gəlməsi ilə əlaqədar avadanlıqların qiymətləndirilməsi nə adlanır? (Çəki: 1)

- investisiyalasdırma
 - mənəvi aşınma
 - fiziki aşınma
 - diskontlaşdırma
 - kapitalın dövriyyəsi
-

Sual: İnvestisiya resursları bunlardır: (Çəki: 1)

- istehsalın təşkili üçün zəruri olan kapital elementləri (ünsürləri)
 - investisiya şirkətlərinin vəsaiti
 - maliyyə və insan resurslarının məcmusu
 - təkrar istehsal prosesində istifadə edilən iqtisadi resurslar
 - müəssisənin nizamnamə kapitalı
-

Sual: Kapitalın hərəkətinin III mərhələsi: (Çəki: 1)

- P – Θ
 - ... İ ...
 - ...Θ1 – P1
 - P – P1
 - Θ- Θ1
-

Sual: Kapitalın hərəkətinin II mərhələsi: (Çəki: 1)

- P – Θ
 - ... İ ...
 - Θ1 – P1
 - P – P
 - Θ- Θ1
-

Sual: Kapitalın dövriyyəsi - bu: (Çəki: 1)

- sənaye kapitalının dövranının daim təkrar olunması
 - kapitalın pul formasında əmtəə formasına çevrilməsi
 - investisiya prosesi
 - əmtəənin reallaşdırılması və mənfəətin götürülməsi
 - pul kütləsinin dövranı
-

Sual: Kapitalın dövriyyə sürəti - bu: (Çəki: 1)

- kapitalın dövranının həyata keçirildiyi vaxt
 - müəyyən dövr ərzində kapitalın dövranının sayı
 - kapitalın bir mərhələdən digərinə keçməsi sürəti
 - müəssisənin başlanğıc kapitalının formallaşması üçün lazım olan vaxt
 - pulun dövriyyə surəti
-

Sual: Faiz dərəcəsi əsasında cari və gələcək dəyərin ölçülməsi adlanır: (Çəki: 1)

- amortizasiya
 - investisiya
 - maliyyələşmə
 - diskontlaşdırma
 - avans edilmə
-

Sual: İstifadə olunması prosesində fiziki aşınma nəticəsində öz dəyərini hissə-hissə məşsul üzərinə keçirən istehsal vasitələri nədir? (Çəki: 1)

- dövriyyə kapitalı
 - əsas kapital
 - maliyyə kapitalı
 - nizamnamə kapitalı
 - investisiya kapitalı
-

Sual: Bir istehsal tsiklində öz dəyərini bütövlükdə hazır məhsul üzərinə keçirən istehsal vasitəsi necə adlanır? (Çəki: 1)

- dövriyyə kapitalı
 - əsas kapitalı
 - maliyyə kapitalı
 - nizamnamə kapitalı
 - investisiya kapitalı
-

Sual: Avanslaşdırılmış kapitalın dəyəri üzrə artdığı və öz ilkin formasına qayıtdığı vaxta

deyilir: (Çəki: 1)

- kapitalın dövriyyə vaxtı
 - kapitalın dövriyyə sürəti
 - kapital dövranı
 - investisiya dövrü
 - kapitalın təkrar istehsal prosesi
-

BÖLMƏ: 02 02

Ad	02 02
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Xalis investisiyalar ümumilərdən nəycin miqdarı qədər fərqlənir? (Çəki: 1)

- mənfəət
 - mənəvi aşınma
 - fiziki aşınma
 - amortizasiya
 - orta istehsal xərcləri
-

Sual: Müəssisənin cari xərclərinə hansı məsrəflər aid deyildir? (Çəki: 1)

- kapitalın alınmasına çəkilən xərclər
 - əməyin ödənilməsi xərcləri
 - ictimai fondlara ödəmələr
 - avadanlığın alınması xərcləri
 - əsaslı tikinti xərcləri
-

Sual: Sənaye kapitalının hərəkəti hansı formadan başlanır: (Çəki: 1)

- əmtəə
 - pul
 - məhsuldar
 - kapitalın fəaliyyət göstərdiyi sahədən asılıdır
 - adları çəkilənlərin heç biri ilə
-

Sual: Sənaye kapitalının belə forması mövcud deyil: (Çəki: 1)

- məhsuldar
 - qeyri-məhsuldar
 - əmtəə
 - pul
 - yuxarıda adları çəkilən bütün formalar mövcuddur
-

Sual: Əmək predmetləri və iş qüvvəsi birlikdə nə adlanır? (Çəki: 1)

- dövriyyə kapitalı
 - əsas kapital
 - nizamnamə kapitalı
 - yalançı kapital
 - insan kapitalı
-

Sual: Maliyyə investisiyaları – bu: (Çəki: 1)

- vəsaitin qiymətli kağızlara qoyuluşu
 - Maliyyə Nazirliyinin həyata keçirdiyi investisiyalar
 - bank krediti hesabına həyata keçirilən investisiyalar
 - dövlət investisiyaları
 - qeyri-dövlət investisiyaları
-

Sual: Avadanlığın aşınması artdıqça amortizasiya fondu: (Çəki: 1)

- dəyişilməyəcək
 - azalmayacaq
 - artacaq
 - əvvəl artacaq, sonra azalacaq
 - əvvəlcə azalacaq, sonra isə artacaq
-

Sual: İstehsal olunmuş məhsulun əsas və dövriyyə kapitalına nisbəti ifadə edir: (Çəki: 1)

- amortizasiya normasını
 - kapitalın son hədd məhsulunu
 - fondverimini
 - fondtutumunu
 - əmək məhsuldarlığını
-

Sual: Diskontlaşdırılmış dəyər niyə hesablanır: (Çəki: 1)

- amortizasiya normasını hesablamaq üçün
 - müxtəlif vaxtlarda baş verən hərcləri və nəticələri müqayisə etmək üçün
 - əsas və dövriyyə kapitalı arasındaki nisbəti aydınlaşdırmaq üçün
 - kapitalın dövriyyə sürətini ölçmək üçün
 - bütün yuxarıda sadalananlar üçün
-

Sual: Mikroiqtisadi təhlildə istehsal elədikdə nə başa düşülür: (Çəki: 1)

- istehsal ehtiyatlarının nemətə çevriləməsi prosesi;
 - maddi nemətlərin yaradılması prosesidir;
 - ehtiyatların məhdudluğu probleminin həll edilməsmi vasitəsidir;
 - bazar tələbinə cavab verə bilən nemətlərinin yaradılması prosesidir;
 - texnoloji proseslərin cəmidir
-

Sual: Texnoloji səmərəlilik – bu: (Çəki: 1)

- istehsal xərclərinin azaldılmasının ən yaxşı üsuludur

- mövcud şəraitdə ən qabaqcıl texnologiyanın tətbiqidir
 - istehsalatda işçilərin maşınlar və avadanlıqla əvəz edilməsinin ən yaxşı üsuludur
 - məhsul buraxılışının müəyyən həcmi təmin etmək üçün istehsal amillərinin ən yaxşı uzlaşdırılmasıdır
 - ən mümkün istehsal resurslarının istifadə edilməsi imkanıdır
-

Sual: Əsas kapitalın dəyərinin istifadə olunan əmək ehtiyatlarının sayına nisbəti nəyi göstərir? (Çəki: 1)

- illik amortizasiyanı
 - fondverimini
 - amortizasiya norması
 - əməyin fondlarla yüklenməsini
 - əmək məhsuldarlığını
-

Sual: İnvestisiyaların təkrar istehsal strukturu göstərir: (Çəki: 1)

- başa çatmış və başa çatmamış tikintilər arasında nisbəti
 - investisiyaların sahələr üzrə bölgüsünü
 - investisiyaların regionlar üzrə bölgüsünü
 - ümumi və xüsusi investisiyalar arasında nisbəti
 - investisiyaların fəal və passiv elementləri arasında nisbəti
-

Sual: İnvestisiya mənbəyiinə aid deyil: (Çəki: 1)

- mənfəət
 - bank kreditləri
 - səhmlərin buraxılışı və satışından vəsaitlər
 - dividendlər
 - sadalananların hamısı investisiya mənbəyi ola bilər
-

Sual: Yeni əsas fondların əsas fondların ümumi dəyərində faizlə yeri adlanır: (Çəki: 1)

- aşılanma əmsalı
 - təzələnmə əmsalı
 - sıradan çıxma əmsalı
 - amortizasiya norması
 - fond verimi
-

Sual: Əsas kapitalın dəyərini onun işləmə müddətinə bölsək, aşağıdakının kəmiyyətini alarıq: (Çəki: 1)

- amortizasiya fondu
 - amortizasiya norması
 - illik amortizasiya
 - fond verimi
 - kapitalın son hədd məhsulu
-

Sual: Illik amortizasiyanın əsas kapitalın dəyərinə faizlə nisbəti aşağıdakı kəmiyyəti verir: (Çəki: 1)

- amortizasiya fondu
 - fond verimi
 - fond təchizatı
 - amortizasiya norması
 - kapitalın son hədd məhsulu
-

Sual: Xalis investisiyalar və amortizasiyanın cəmi: (Çəki: 1)

- əsas kapitaldır
 - dövriyyə kapitalıdır
 - ümumi investisiyalardır
 - mənəvi aşınmadır
 - diskontlaşdırılmış dəyərdir
-

BÖLMƏ: 03 01

Ad	03 01
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İqtisadi xərclər özünə daxil edir: (Çəki: 1)

- aşkar və qeyri - aşkar xərclər, o cümlədən normal mənfəət
 - aşkar xərclər, amma qeyri - aşkar xərcləri daxil etmir
 - qeyri-aşkar xərclər, amma aşkar xərcləri özünə daxil etmir
 - nə aşkar, nə də qeyri-aşkar xərcləri özünə daxil etmir
 - aşkar və qeyri - aşkar xərclər, həbilə normal və üstəlik mənfəəti
-

Sual: Son hədd xərcləri bərabərdir: (Çəki: 1)

- buraxılan məhsul vahidlərinin sayına vurulmuş orta ümumi xərclərə
 - bir vahidə düşən məhsul buraxılışının artımı nəticəsindən sabit xərclərin artımına
 - məhsul buraxılışı bir vahid artan halda xərclərin artımına
 - məhsul buraxılışı bir vahid artan halda orta sabit xərclərin artımına
 - sabit və dəyişən xərclərin cəminə
-

Sual: Orta xərclər – bu: (Çəki: 1)

- məhsul vahidinin buraxılışına düşən xərclər
 - orta sabit və orta dəyişən xərclərin fərqidir
 - dəyişən və sabit xərclərin cəmidir
 - məhsul vahidinə düşmə hesabı ilə sabit xərclədir
 - məhsul buraxılışının kəmiyyətinə vurulmuş son hədd xərcləridir
-

Sual: Qeyri – aşkar xərclər – bu: (Çəki: 1)

- istehsalın həcminin dəyişməsilə dəyişən xərclərdir
 - resurslardan istifadənin mümkün variantlarından birinin seçilməsi nəticəsində meydana çıxan xərclərdir
 - mühasibat xərcləri minus iqtisadi xərclər
 - istehsalın həcminin dəyişməsilə dəyişməyən xərclərdir
 - mühasibat hesabatında əks olunmayan xərclərdir
-

Sual: Uzunmüddətli dövr elə bir dövr adlanır ki, o dövrdə: (Çəki: 1)

- bütün istehsal xərcləri sabitdir
 - bütün istehsal xərcləri dəyişəndir
 - istehsal xərclərinin bir hissəsi sabitdir, bir hissəsi isə dəyişəndir
 - orta xərclər dəyişmir
 - son hədd xərcləri daima artır
-

Sual: Orta sabit xərclər - bu: (Çəki: 1)

- xammal, avadanlıq, nəqliyyata məsrəflərdir
 - məhsul vahidinə düşən sabit xərclərdir
 - məhsul istehsalının mühasibat xərcləridir
 - məhsul istehsalının iqtisadi xərcləridir
 - ümumi və son hədd xərcləri arasındaki fərqdir
-

Sual: Orta dəyişən xərclər –bu: (Çəki: 1)

- xammal, avadanlıq, nəqliyyata məsrəflərdir
 - məhsul vahidinə düşən dəyişən məsrəflərdir
 - məhsul vahidinə düşən ümumi məsrəflərdir
 - istehsalın artımı ilə dəyişən məsrəflərdir
 - kreditlər üzrə faizin ödənişinə məsrəflər və icarə haqqıdır
-

Sual: Dəyişən xərclər – bu: (Çəki: 1)

- istehsal həcminin dəyişməsindən asılı olmayaraq mövcud olan xərclərdir
 - istehsal həcminin dəyişməsindən asılı olaraq dəyişən xərclərdir
 - aşkar və qeyri – aşkar xərclərdir
 - alternativ xərclərdir
 - məhsul vahidinin istehsalına düşən xərclərdir
-

Sual: İstehsal funksiyası göstərir: (Çəki: 1)

- bu və ya digər əmtəənin istehsalında hansı texnologiya istifadə edilir.
 - istehsal həcminin dəyişməsi ilə istehsal xərcləri və mənfəət necə dəyişir
 - əmtəə qiymətinin istehsal xərclərində asılılığı
 - hansısa əmtəənin istehsalında isifadə olunan müxtəlif istehsal amilləri arasındaki qarşılıqlı əlaqə
 - istehsalın həcminin istifadə olunan istehsal amillərinin miqdarından asılılığı
-

Sual: Sabit xərclər – bu: (Çəki: 1)

- onların əldə olunması məqamında olan qiymətlər üzrə resurslara məsrəflərdir

- daha əlverişli istehsal şəraitində məhsul istehsalının minimum xərcləridir
 - firmanın, hətta məhsul istehsal edilmədiyi halda belə çəkdiyi xərclərdir
 - qeyri - aşkar xərclərdir
 - mühasibat xərcləridir
-

Sual: İstehsal amillərinin alınmasına xərclərin məcmusu: (Çəki: 1)

- iqtisadi xərclərdir
 - gizli xərclərdir
 - aşkar xərclərdir
 - mühasibat mənfəətidir
 - iqtisadi mənfəətdir
-

Sual: Mühasibat mənfəəti: (Çəki: 1)

- iqtisadi və normal mənfəətlərin məcmusudur
 - məhsul satışı və tam xərclərdən gəlirlər arasında fərkdir
 - məhsul satışı və aşkar xərclərdən gəlirlər arasında fərkdir
 - məhsul satışı və gizli xərclərdən gəlirlər arasında fərkdir
 - aşkar və gizli xərclərin cəmidir
-

BÖLMƏ: 03 02

Ad	03 02
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Sabit xərcləri tapmaq üçün zəruridir: (Çəki: 1)

- orta ümumi xərclərdən, orta dəyişən xərcləri çıxmaq
 - ümumi xərclərdən dəyişən xərcləri çıxmaq
 - ümumi xərclərdən dəyişən xərcləri çıxmaq və buraxılışın həcmində bölmək
 - sabit xərclərdən dəyişən xərcləri çıxmaq
 - orta və son hədd xərclərini vurmaq
-

Sual: Dəyişən və sabit xərclər anlayışı yalnız mövcud olur: (Çəki: 1)

- qısamüddətli dövrdə
 - uzunmüddətli dövrdə
 - inhisarçı firma üçün
 - təkmil rəqabətli bazar üçün
 - inhisar rəqabətli bazar üçün
-

Sual: Aşağıdakı müddəalardan hansı düzgündür: (Çəki: 1)

- mühasibat mənfəəti - qeyri-aşkar xərclər = iqtisadi mənfəət

- iqtisadi mənfəət – mühasibat mənfəəti = aşkar xərclər
 - iqtisadi mənfəət – qeyri-aşkar xərclər = mühasibat mənfəəti
 - aşkar xərclər + qeyri-aşkar xərclər = mühasibat xərcləri
 - müddəalardan heç biri düzgün deyildir
-

Sual: Ümumi (məcmu) xərclər – bu: (Çəki: 1)

- mühasibat xərcləri+ iqtisadi xərclər
 - son hədd xərcləri + orta xərclər
 - sabit xərclər - orta xərclər
 - sabit xərclər+ dəyişən xərclər
 - qeyri - aşkar xərclər - mühasibat xərcləri
-

Sual: Firmanın mülkiyyəti olan resursların istifadəsinin alternativ xərcləri – bu : (Çəki: 1)

- mühasibat xərcləridir
 - iqtisadi xərclərdür
 - qısamüddətli dövr üçün nəzərdə tutulmuş orta xərclərdür
 - qeyri - aşkar xərclərdür
 - mühasibat hesabatında əks olunmayan xərclərdür
-

Sual: Miqyasda qənaəet effekti nədən ibarətdir ? (Çəki: 1)

- ondan ibarətdir ki, sahibkarlar daima istehsal miqyasını artırırlar
 - ondan ibarətdir ki, qənaəet istehsal miqyaslarının azaldılması hesabına əldə olunur
 - ondan ibarətdir ki, istehsal həcminin artması zamanı məhsul vahidinə düşən xərclər azalır
 - ondan ibarətdir ki, istehsal həcminin azalması ilə ümumi xərclər aşağı dışur.
 - ondan ibarətdir ki, istehsal həcminin artması ilə dəyişən xərclər artır, sabit xərclər isə azalır
-

Sual: «Normal mənfəət» anlayışı bildirir: (Çəki: 1)

- mənfəətin orta sahə normasını
 - istehsalçıya mövcud sahədə qalmağa imkan verən minimum mənfəəti
 - mühasibat mənfəətinin vergi tutulmayan hissəsini
 - gəlirin xərcləri üstələməsini göstərən kəmiyyətini
 - istehsalın inkişafı üçün normal şəraiti təmin edən gəliri
-

Sual: Azalan verilmə qanununun fəaliyyəti bildirir ki: (Çəki: 1)

- istehsalın həjminin artması ilə son hədd xərclərinin qiyməti mənfi olur
 - tətbiq olunan istehsal amillərinin miqdarının artması ilə miqyas effekti
 - bəzən texnologiyalar şəraitində məhsul buraxılışının həcmi ixtisar olunmağa meyil edir
 - istehsalın həcminin artması ilə orta xərclər müəyyən andan başlayaraq artacaqdır
 - istehsalda istifadə olunan resursların keyfiyyəti daima azalır
-

Sual: İstehsal amillərinin uzlaşdırılmasının bütün mümkün variantları ilə buraxılan məhsulun həcmi arasındaki qarşılıqlı əlaqə aşağıdakı anlayışın köməyilə ifadə olunur:

(Çəki: 1)

- istehsal imkanları əyrисилə
 - məhsul buraxılışının ümumi həcm əyrисилə
 - təklifin elastikliyilə
 - istehsal funksiyası ilə
 - ümumi xərclər əyrисилə
-

Sual: Xammal və materiallara xərclər aiddir: (Çəki: 1)

- daimi xərclərə
 - dəyişən xərclərə
 - gizli xərclərə
 - mühasibat mənfəətinə
 - iqtisadi mənfəətə
-

Sual: Daimi xərclər qrafiki: (Çəki: 1)

- müsbət maillikli əyridir
 - mənfi mailləkli əyridir
 - şaquli duz xətdir
 - maili düz xətdir
 - koordinat oxunun başlanğıcından 45 dərəcə bucaq altında çıxan düz xətdir
-

Sual: Dəyişən xərclər ümumi xərclərdən aşağıdakı kəmiyyət qədər fərqlənir: (Çəki: 1)

- orta xərclər
 - son hədd xərcləri
 - aşkar xərclər
 - gizli xərclər
 - daimi xərclər
-

Sual: Orta ümumi xərclər: (Çəki: 1)

- əvvəlcə azalır, sonra artır
 - həmişə azalır
 - həmişə artır
 - əvvəlcə artır, sonra azalır
 - dəyişilməz qalır
-

Sual: Eyni dəyərə malik iki resursun bütün kombinasiyalarından ibarət olan xətt necə adlanır? (Çəki: 1)

- Büdcə xətti
 - Fərqsizlik əyri
 - Engel əyri
 - İzokosta
 - İzokvant
-

Sual: Verilmiş həcmdə məhsulu istehsal etməyə qabil olan iki resursun bütün kombinasiyalarından ibarət xətt necə adlanır? (Çəki: 1)

- Büdcə xətti
 - Fərqsizlik əyrisi
 - Engel əyrisi
 - İzokosta
 - İzokvant
-

BÖLMƏ: 04 01

Ad	04 01
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Rəqabətin hərfi mənası nədir (latın sözü “concureqo”) ? (Çəki: 1)

- istehsalın nəticəsini yaxşılaşdırmaq
 - iqtisadiyyatı inkişaf etdirmək
 - satışda, alışda əlverişli şərait
 - toqquşma
 - bazar
-

Sual: Rəqabət nədir? (Çəki: 1)

- bazar təsərrufatı subyektləri arasında əmtəələrin istehsalı və realaşması ən yaxşı şərtləri uğrunda mübarizədir;
 - eyni əmtəə istehsalçıları arasında mübarizədir;
 - daha əlverişli qiymətli əmtəələrin alışına görə istehlakçılar arasında mübarizədir;
 - müəssisələr arasında bəhsləşmədir;
 - istehsalçılar və istehlakçılar arasında resurslar uğrunda mübarizədir
-

Sual: İstehsal inhisarçılığı nədir? (Çəki: 1)

- əmtəə və xidmətlərin əlverişli istehsal şəraitidir
 - dövlət tərəfindən təmin edilən əmtəə satışına əlverişli şəraitdir
 - müəyyən növ məhsul istehsalının əsas hissəsinin bir istehsalçının əlində cəmlənməsidir;
 - istehsalçı müəssisələrin birləşməsidir;
 - hansısa bir əmtəənin ancaq iri müəssisələrdə istehsal olunması
-

Sual: Müasir iqtisadi nəzəriyyə bazar quruluşunun neçə tipini müəyyən edir? (Çəki: 1)

- 2
 - 3
 - 4
 - 5
 - 6
-

Sual: Təbii inhisar: (Çəki: 1)

- əlverişli istehsal şəraitinə malik olan istehsalçı;
 - əlverişsiz istehsal şəraitinə malik olan istehsalçı;
 - nadir və sərbəst təkrar istehsal oluna bilməyən elementlərin sahibi olan istehsalı
 - istehsalın həcmini razılışdırın müəssisələr birliyi;
 - rəqabət nəticəsində yaranan inhisar.
-

Sual: Azərbaycan Respublikasında Antiinhisar qanunvericiliyinə uyğun olaraq hansı müəssisələr inhisar hesab olunur? (Çəki: 1)

- istehsalın 70%-ni öz əlində cəmləşdirən müəssisə;
 - satışın 20%-ni öz əlində cəmləşdirən bir müəssisə;
 - satışın 50%-ni öz əlində cəmləşdirən iki müəssisə;
 - satışın 35 %-ni öz əlində cəmləşdirən bir müəssisə,
 - istehsalın 50% -ni öz əlində cəmləşdirən bir müəssisə
-

Sual: Təkmil rəqabət əlamətlərinə nə aid olmadığını göstərin: (Çəki: 1)

- iştirakçıların qeyri-məhdud miqdarı
 - yalnız sahədaxili rəqabətin olması
 - rəqabətin hər bir iştirakçısının qərarlar qəbul etməsi sərbəstliyi
 - rəqabətin hər bir iştirakçısında bazarın vəziyyəti haqqında tam informasiyanın olması
 - əmtəələrin diferensiasiyasının olmaması
-

Sual: Sağlam rəqabətin əsas metodlarına nəyin aid olmadığını göstərin: (Çəki: 1)

- saxta malların istehsalı
 - məhsulun keyfiyyətinin artması
 - qiymətlərin aşağı düşməsi
 - yeni əmtəə və xidmətlərin yaradılması və ETT-nin nəticələrindən istifadə
 - reklam
-

Sual: Haqsız rəqabətin əsas metodlarına aid deyil: (Çəki: 1)

- rüşvət və şantajetmə
 - iqtisadi, yaxud sənaye kəşfiyyatı
 - istehlakçıların aldadılması
 - saxta malların istehsalı
 - satışdan sonraki xidmət
-

Sual: İnhisar hakimiyyəti - bu: (Çəki: 1)

- öz əmtəəsinə istənilən qiyməti təyin etmək imkanı
 - zəmanətli mənfəət əldə etmək imkanı
 - istehlakçıların üstünlük'lərə hesablaşmamaq imkanı
 - maksimum mənfəət görmək məqsədilə qiymətə təsiretmə imkanı
 - sadalananlardan heç biri
-

Sual: İlk Antiinhisar qanunu qəbul edilmişdir: (Çəki: 1)

- Kanadada 1889-cu ildə
 - ABŞ-da 1990-cı ildə
 - ABŞ-da 1914-cu ildə
 - Belçikada 1935-ci ildə
 - Danimarkada 1937-ci ildə
-

Sual: Hər bir məhsul vahidini eyni qiymətə satan inhisar - bu: (Çəki: 1)

- sadə inhisardır
 - təbii inhisardır
 - dövlət inhisarıdır
 - mönopsoniyadır
 - olikopoliyadır
-

Sual: Əvəzedicisi olmayan əmtəənin sahədə vahid istehsalçısı – bu: (Çəki: 1)

- olikopoliya
 - təkmil rəqabətli firma
 - monopsoniya
 - inhisar
 - duopoliya
-

Sual: İstehlakçının inhisar vəziyyəti – bu: (Çəki: 1)

- olikopoliya
 - olikopsoniya
 - monopsoniya
 - inhisar rəqabəti
 - duopoliya
-

Sual: Bazar hökmranlığı nədir? (Çəki: 1)

- firmanın alıcılar üzərində hökmuranlığı
 - rəqiblərin öz siyasetinə tabe edilməsi
 - bazar qiymətinə təsir etmək imkanı
 - tələb qanunu ilə hesablaşmamaq imkanı
 - tam rəqabət qabiliyyətlilik
-

Sual: Qeyri-təkmil rəqabət növlərinə nə aid deyil: (Çəki: 1)

- inhisar
 - inhisarçı rəqabət
 - olikopoliya
 - olikopsoniya
 - sadalananların hamısı aiddir
-

Sual: Eyni növ əmtəənin çoxlu sayda müstəqil istehsalçısı və həmin əmtəənin külli miqdarda təcrid olunmuş istehlakçısı ilə səciyyələnən bazar strukturu necə adlanır? (Çəki: 1)

- Polipoliya
 - Oliqopoliya
 - Oliqopsoniya
 - İnhisar
 - Monopsoniya
-

Sual: Bir neçə əmtəə istehlakçının və çoxsaylı müstəqil istehsalçının olması ilə səciyyələnən bazar strukturu necə adlanır? (Çəki: 1)

- Polipoliya
 - Oliqopoliya
 - Oliqopsoniya
 - İnhisar
 - Monopsoniya
-

BÖLMƏ: 04 02

Ad	04 02
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İnhisarın səciyyəvi xüsusiyyətlərinə aid deyildir? (Çəki: 1)

- istehsalın əksər hissəsinin bir firmada təmərküzləşməsi
 - bazar qiymətinə təsir göstərmək imkanı
 - inhisar mənfəətini mənimşəmək
 - digər firmaların bazara girişinə mane olmaq imkanlarının olması
 - bütün resursların tam mobilliyi
-

Sual: Mütləq inhisar meydana gələ bilər, əgər: (Çəki: 1)

- bazarda həcmində görə böyük inhisar firması fəaliyyət göstərirse
 - inhisarın buraxdığı əmtəənin əvəzediciləri yoxdursa
 - inhisarçı firmanın əmtəəsi böyük tələbə malikdirse
 - inhisarçı firma tarazlı qiymətdən aşağı xərclərlə istehsal etirse
 - sadalanın hallardan heç birində
-

Sual: Təkmil rəqabət üçün sadalanınlardan nə səciyyəvi deyildir? (Çəki: 1)

- istehsal körtəbiiliyi, təsərrüfat riski
 - cəmiyyətin təbəqələşməsinin qarşını alır
 - yüksək keyfiyyətli məhsul istehsalına nail olunur
 - istehsalın qənaətli texnologiyaları istifadə olunur
 - zəif istehsalçılar bazardan sıxışdırılıb çıxarılırlar
-

Sual: Hansı rəqabətin növü deyildir? (Çəki: 1)

- funksional
 - firmalararası
 - sahədaxili
 - firmadaxili
 - sahəarası
-

Sual: İnhisar şəraitində qiymətlərin artması bu səbəbdən saxlanılır: (Çəki: 1)

- resurslara qiymətlərin artması
 - əmtəələrin defisiti
 - alıcılıq qəbiliyyətinin məhdudluğu
 - qiymət diskriminasiyası
 - inhisar şəraitində qiymətlərin artması heç nə ilə məhdudlanmamışdır
-

Sual: Antiinhisar qanunvericiliyinin başlıca məqsədi: (Çəki: 1)

- istehlakçıların hüquqlarını qorumaqdır
 - bazarda rəqabət şərtlərini saxlamaqdır
 - büdcəyə vergi daxil olmalarını artırmaqdır
 - aşağı qiymətlərin təyin edilməsidir
 - kiçik biznesə yardım etməkdir
-

Sual: Bazarda təkmil rəqabətin şərtləri o halda yerinə yetirilir ki, əgər: (Çəki: 1)

- firmalar qiymətə təsir göstərirlər
 - istehlakçılar bazar haqqında natamam informasiyaya malik olurlar
 - firmalar bazar qiymətinə təsir göstərmirlər
 - bazara yeni firmaların daxil olması üçün baryerlər mövcud olur
 - bütün sadalanınanların hamısının yeri var
-

Sual: Antiinhisar tənzimlənməsinin belə tədbirlər qrupu mövcud deyil: (Çəki: 1)

- inzibati-hüquqi
 - inzibati-iqtisadi
 - iqtisadi
 - qanunvericiliyi
 - bütün sadalanınanlar mövcuddur
-

Sual: İnhisarçı sahəyə digər firmaların girməsi yolundakı baryerlərə aid deyil: (Çəki: 1)

- bu əmtəənin istehsalına müstəsna hüquqları firmaya verən patentlər
 - bu fəaliyyət növünü yalnız bir firma ya icazə verən dövlət lisenziyaları
 - nadir xammal resursuna sahib olmaq
 - firmanın istehsal etdiyi əmtəəyə tələbin yüksək elastikliyi
 - bütün sadalanınanlar sahəyə daxil olmaq üçün baryerdır
-

Sual: Natural inhisar formalarına aid deyildir: (Çəki: 1)

- təsadüfi forma

- təbii forma
 - sabit forma
 - ümumi forma
 - adı çəkilənlərdən heç biri
-

Sual: Bütün birləşmiş firmaların öz kommersiya və istehsal müstəqilliyini itirdiyi inhisar forması - bu: (Çəki: 1)

- karteldir
 - sindikatdır
 - trestdir
 - konserndir
 - sadalananlardan heç bir
-

Sual: İstehsal kvotası uğrunda mübarizə inhisarın belə formaları üçün səciyyəvidir: (Çəki: 1)

- kartel və trest
 - sindikat və kartel
 - trest və konsern
 - konsern və kartel
 - sindikat və trest
-

Sual: Müasir antiinhisar tənzimlənməsinin əsas obyektlərinə aiddir: (Çəki: 1)

- bazarın inhisarlaşması
 - firmaların qovuşması
 - qiymətlərlə bağlı sövdələşmələr
 - qiymətləri saxlamaq məqsədilə ticarətin məhdudiyyətləri
 - bütün sadalananlar
-

Sual: Yeni firmaların sahəyyə daxil oşması üçün maneələrə aiddir: (Çəki: 1)

- patentlər
 - miqyas effekti
 - tanınmış ticarət nişanları
 - firmaların razılışdırılmış qiymət siyaseti yeritməsi
 - bütün göstərilənlər
-

Sual: Herfindal-Hırşman indeksinin kəmiyyəti vahidə yaxınlaşarsa, bu o diməkdir ki : (Çəki: 1)

- sahə üçün qabağçıl texnoloqiyaların istifadə edilməsi səciyyəvidir;
 - sahədə çox sayıda firma fəaliyyət göstərir;
 - sahədə müstəsna məhsul istehsal edilir;
 - sahə üçün bazar hökmüranlığının yüksək səviyyəsi səciyyəvidir;
 - bütün göstərilənlər düzqündür
-

Sual: Bazar hakimiyyəti dərəcəsinin göstəricisi budur: (Çəki: 1)

- Lorents əyrisi

- Filips əyrisi
 - son hədd əvəzləmə norması
 - Lerner indeksi
 - Pareto meyarı
-

Sual: Rəqabətin müsbət cəhətinə aid deyil: (Çəki: 1)

- qeyri-səmərəli müəssisələrin sıxışdırılıb çıxarılmasına rəvac verməsi
 - resurslardan rasional istifadəyə rəvac verməsi
 - istehsalçıların istehlakçılara nisbətdə diktəsinin qabağını alması
 - inhisarların yaranmasına gətirib çıxarda bilməsi
 - qiymətlərin süni sürətdə şişirdilməsinə mane olması
-

Sual: Rəqabətin funksiyalarına aid deyil: (Çəki: 1)

- istehsalçıların differensiasiyası
 - əmtəələrin keyfiyyətinin yüksəldilməsini stimullaşdırma
 - resursların iqtisadi səmərəli bölgüsü
 - istehsalın səmərəliliyini stimullaşdırması
 - cəmiyyətdə sosial ədaləti təmin etməsi
-

Sual: «Rəqabətin beş gücü» modelinin müəllifi kimdir? (Çəki: 1)

- M.Porter
 - E.Çemberlin
 - P.Samuelson
 - İ.Bentam
 - A.Smit
-

Sual: Deyilənlərdən hansı inhisarlarla rəqabət mübarizəsi aparmaq metodlarına aid deyil? (Çəki: 1)

- Planlı şəkildə qiymətlərin aşağı salınması
 - Rəqibləri hazır məhsullarını satmaq imkanından məhrum etmək
 - Rəqibləri xammal və material almaq imkanından məhrum etmək
 - Rəqibləri işçi götürmək imkanından məhrum etmək üçün həmkarlar ittifaqları ilə razılaşmaq
 - Sadalananların hamısı aiddir
-

Sual: Yüksək inhisarçı mənfəət götürmək məqsədilə müvazinəli qiymətdən yuxarı və ya aşağı xüsusi bazar qiymətinin müəyyənləşdirilməsi adlanır: (Çəki: 1)

- alıcı qiyməti
 - satıcı qiyməti
 - sövdələşmə qiyməti
 - inhisarçı qiyməti
 - sərbəst qiymət
-

Sual: Rəqabətin qeyri-ciymət metodlarına aid deyil: (Çəki: 1)

- əmtəələrə satışdan sonra xidmət

- əmtəənin istehlakçıya çatdırılması
 - əmtəənin keyfiyyətinin yaxşılaşdırılması
 - dempinq qiymətlərinin tətbiqi
 - sadalananların hamısı qeyri-qiyamət metodlarına aiddir
-

Sual: İnhisarın mənfi xüsusiyyətlərinə aid deyil: (Çəki: 1)

- məhsulun qiymətinin artırılması
 - xammalın qiymətinin aşağı salınması
 - resur bölgüsünün qeyri-səmərəliliyi
 - gəlirlərin qeyri-bərabərliyinin artması
 - sadalananların hamısı inhisarların mənfi xüsusiyyətləridir.
-

Sual: Anti-inhisar Şerman qanunu harada və nə vaxt qəbul olunmuşdur? (Çəki: 1)

- 1889-cu ildə Kanadada
 - 1890-ci ildə ABŞ-da
 - 1914-cü ildə ABŞ-da
 - 1935-ci ildə Belçikada
 - 1937-ci ildə Danimarkada
-

Sual: İnhisarın forması deyildir: (Çəki: 1)

- sindikat
 - trest
 - konsern
 - səhmdar cəmiyyəti
 - sadalananlardan heç biri
-

BÖLƏM: 05 01

Ad	05 01
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Təkmil rəqabətin şərti deyil: (Çəki: 1)

- çoxlu miqdarda sərbəst istehsalçılar
 - çoxlu miqdarda sərbəst istehlakçılar
 - sahəyə girişin və aradan çıkışının azadlığı
 - əmtəələrin differensiasiyası
 - qiymətlərə təsir etmənin mümkünzsizlüyü
-

Sual: Heç biri əmtəənin bazar qiymətinə təsir edə bilməyən eyni məhsul istehsal edən çoxsaylı firmaların bazar quruluşu - bu: (Çəki: 1)

- inhisar
 - inhisarçı rəqabət
 - təkmil rəqabət
 - olikopoliya
 - duopoliya
-

Sual: Hansı bazar quruluşunda firmalar sərbəst olaraq sahəyə daxil ola və oradan çıxa biləcək? (Çəki: 1)

- inhisar
 - olikopoliya
 - inhisarçı rəqabət
 - təkmil rəqabət
 - duopoliya
-

Sual: Təkmil rəqabət əlamətlərinə aid olmayanları göstərin: (Çəki: 1)

- iştirakçıların çoxluğu
 - qiymət ayrı-seçkiliyi
 - hər bir rəqibin qərar qəbul etmək azadlığı
 - rəqib tərəflərin hər birinin tələb, təklif və qiymət haqqında informasiyalasması
 - istehsal resurslarının mobilliyi
-

Sual: Təkmil rəqabətli firma mənfəəti maksimumlaşdırır, əgər: (Çəki: 1)

- əmtənin qiyməti orta dəyişən xərclərə bərabər olarsa
 - firmanın təkcə mühasibat mənfəəti deyil, iqtisadi mənfəəti də olarsa
 - son hədd gəliri son hədd xərclərinə bərabər olarsa
 - qiymət orta xərclərə bərabər olarsa
 - orta gəlir orta xərclərə bərabər olarsa
-

Sual: Aşağıdakı təriflərdən hansı daha çox «normal mənfəət» anlayışına uyğun gəlir? (Çəki: 1)

- son hədd gəliri son hədd xərclərinə bərabər olduqda firmanın əldə etdiyi mənfəət
 - sahədə tipik firmanın əldə etdiyi mənfəət
 - işlərin normal aparılması şəraitində firmanın alacağı mənfəət
 - həmin sahədə firmanın qalması üçün zəruri olan minimum mənfəət
 - heç bir tərif
-

Sual: Təkmil rəqabətli bazarda iqtisadi mənfəət: (Çəki: 1)

- uzunmüddətli dövr ərzində ola bilməz
 - mühasibat mənfəəti ilə üst-üstə düşür
 - əgər ümumi xərclər firmanın ümumi gəlirindən çox olarsa ola bilər
 - əgər son hədd gəliri son hədd xərclərindən çox olarsa ola bilər
 - daima yeri var
-

Sual: Bazarda təkmil rəqabət şərtləri o vaxt yerinə yetirilir ki; (Çəki: 1)

- firmalar iqtisadi mənfəət əldə edə bilmir

- istehlakçılar bazar haqqında tam informasiyaya malik deyillər
 - firmalar bazar qiymətlərinə təsir göstərmir
 - firmalar müxtəlif əmtəələr istehsal edir
 - yuxarıda göstərilən bütün şərtlər yerinə yetirilməlidir
-

Sual: Təkmil rəqabət bazarında bazar tələbinin artması nəticəsimində qiymətlər yüksələrsə: (Çəki: 1)

- əmtəə qıtlığı yaranın
 - bazara yeni firmaların axını nəzərə çarpir
 - firmaların arasında rəqabət güclənir
 - firmalar iqtisadi mənfəət ala bilmir
 - doğru cavab yoxdur
-

Sual: Əgər təkmil rəqabəti bazarda bazar tələbinin artması nəticəsində əmtəənin qiyməti yüksələrsə, əmin olmaq olar ki: (Çəki: 1)

- təklifin artması nəticəsində qiymət ilkin səviyyəsinə qədər aşağı düşər
 - təklifin artması sahədə fəaliyyət göstərən firmaların sayının artması ilə nəticələnəcək
 - təklifin artması sahədə fəaliyyət göstərən firmaların sayının azalması ilə nəticələnəcək
 - sahədə fəaliyyət göstərən firmaların sayının azalması ilə qiymət ilkin səviyyəsinə enəcək
 - doğru cavab yoxdur
-

Sual: «Sahə» anlayışı dedikdə nə başa düşülür? (Çəki: 1)

- eyni ehtiyatlar dan istifadə edən firmalar qrupu
 - qarşılıqlı tamamlayıcı məhsullar istehsal edən müəssisələr qrupu
 - eyni texnologiyadan istifadə edən müəssisələr qrupu
 - qarşılıqlı əvəz olunan məhsullar istehsal edən müəssisələr qrupu
 - ümumi təşkilatı xüsusiyyətlərlə səciyyələnən müəssisələr qrupu
-

Sual: Əlavə əmtəə vahidinin satışından əldə olunmuş gəlir: (Çəki: 1)

- minimum gəlirdir
 - maksimum gəlirdir
 - ümumi gəlirdir
 - orta gəlirdir
 - son hədd gəliridir
-

Sual: Firmanın ümumi gəliri ilə ümumi xərcləri arasındaki fərq: (Çəki: 1)

- orta gəlirdir
 - son hədd gəliridir
 - orta xərclərdir
 - ümumi mənfəətdir
 - orta mənfəətdir
-

Sual: Firmanın orta gəliri ilə orta xərcləri arasındaki fərq: (Çəki: 1)

- orta gəlirdir
 - son hədd gəliridir
 - orta xərclərdir
 - ümumi mənfəətdir
 - orta mənfəətdir
-

Sual: Təkmil rəqabətin üstünlüklerinə nə aid deyil? (Çəki: 1)

- İstehsal səmərəliliyi təmin edilir
 - Resursların bölgüsünün səmərəliliyi təmin edilir
 - Sahibkar fəallığını inkişaf etdirir
 - Özünütənzimləmə qabiliyyəti
 - Sadalananların hamısı təkmil rəqabətin üstünlüklerinə aiddir
-

BÖLMƏ: 05 02

Ad	05 02
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Təkmil rəqabətli firmanın tələb əyrisi hansı görünüşdə olur? (Çəki: 1)

- mənfi meyilli
 - müsbət meyilli
 - şaquli xətt
 - üfüqi xətt
 - qırıq xətt
-

Sual: İstehsal səmərəliliyi təxmin edir: (Çəki: 1)

- cəmiyyətin resursları elə bölündüb ki, hansı ki, ictimai tələbatların ödənilməsini maksimallaşdırır
 - cəmiyyət üçün zəruri olan hər bir əmtəə ən bahalı üsulla istehsal olunur
 - bütün firmalar tarazlı vəziyyətdə olur
 - bütün firmalar iqtisadi mənfəət alır
 - alıcıların bütün təlabatları ən yaxşı halda ödənilir
-

Sual: Təkmil rəqabətli firma üçün qısamüddətli dövrdə əmtəənin qiyməti bərabərdir: (Çəki: 1)

- son hədd gəlirinə və orta gəlirə
- orta xərclərə
- son hədd xərclərinə
- orta xərclər + iqtisadi mənfəət
- sabit xərclər

Sual: Təkmil rəqabətli sahədə tarazlıq qərarlaşır, əgər: (Çəki: 1)

- firmanın son hədd gəliri orta gəlirdən yüksək olarsa
 - qiymət minimal orta xərclər səviyyəsində olarsa
 - firma iqtisadi mənfəət əldə edərsə
 - orta xərclər son hədd xərclərinədən yüksək olarsa
 - orta xərclər son hədd xərclərinə bərabər olarsa
-

Sual: Dəyişən orta xərclər əyrisinin ən aşağısında yerləşən nöqtə adlanır: (Çəki: 1)

- firmanın bağlanması nöqtəsi
 - uzunmüddətli dövrdə firmanın tarazlıq nöqtəsi
 - qısamüddətli dövrdə firmanın tarazlıq nöqtəsi
 - zərərsizlik nöqtəsi
 - düzgün cavab yoxdur
-

Sual: Qısamüddətli dövrdə təkmil rəqabət bazarı üçün doğrudur. (Çəki: 1)

- bazar tələbinin kəmiyyəti sabitdər və qiymətdən asılı deyil
 - bazar qiymətinin dəyişməsi ilə firmalar istehsalın həcmini dəyişirlər
 - tələbin qiymətə görə elastikliyi sıfıra bərabərdir.
 - tələbdən heç bir dəyişiklik mümkün deyil
 - firmalar iqtisadi mənfəət əldə etmir
-

Sual: Bazar qiyməti ilə məhsul satışından əldə olunan pulla onun istehsalına çəkilən son hədd xərclərinin məbləği arasında fərq: (Çəki: 1)

- iqtisadi mənfəətdir
 - mühasibət mənfəətdir
 - sabit xərclərdir
 - dəyişən xərclərdir
 - istehsalçının əlavə gəliridir
-

Sual: Buraxılan məhsulun miqdarı və dəyişən istehsal amilinin miqdarının eyni səviyyədə mənfəət gətirən bütün mümkün kombinasiyalarını göstərən xətt adlanır: (Çəki: 1)

- izokosta
 - izokvanta
 - izoprofitə
 - büdcə xətti
 - fərqsizlik əyri
-

Sual: Firma mənfəəti maksimallaşdırır, əgər: (Çəki: 1)

- istehsal amilinin yaratdığı son hədd məhsulunun dəyəri həmin istehsal amilinin qiymətindən yüksəkdirsə
- istehsal amilinin yaratdığı son hədd məhsulunun dəyəri həmin istehsal amilinin qiymətinə bərabərdirsə
- istehsal amilinin yaratdığı son hədd məhsulunun dəyəri həmin istehsal amilinin qiymətindən aşağıdırsa

-
- son hədd gəliri son hədd xərclərindən yüksəkdirsə
 - son hədd gəliri son hədd xərclərindən aşağıdırsa
-

Sual: Təkmil rəqabəti sahənin tələb əyrisi necə olur? (Çəki: 1)

- şəquli xətt
 - üfüqi xətt
 - mənfi mailliyə malikdir
 - müsbət mailliyə malikdir
 - doğru cavab yoxdur
-

Sual: Orta mənfəət bərabərdir: (Çəki: 1)

- istehsal olunmuş və satılmış məhsulun kəmiyyəti ilə orta mənfəətin hasilinə
 - orta gəlirlə orta xərclərin fərginə
 - orta və son hədd mənfəətin cəminə
 - orta xərclər ilə istehsal olunmuş və satılmış məhsulun kəmiyyətinin hasilinə
 - ümumi gəlir və ümumi xərclərin cəminə
-

Sual: Təkmil rəqabətin çatışmazlıqlarına nə aid deyil? (Çəki: 1)

- İnsanlar arasında əmlak qeyri-bərabərliyinin təzahürünə aparır
 - İnhisarların yaranma tendensiyasını doğurur
 - Məhsulun differensiasiyasını nəzərdə tutmur
 - Ona bazar qeyri-müəyyənliyi və risk xasdır
 - Sadalananların hamısı təkmil rəqabətin çatışmazlıqlarına aiddir
-

Sual: Əgər əmtəənin qiyməti orta dəyişən xərclərdən aşağı olarsa mənfəəti maksimallaşdırmaq üçün firma nə etməlidir? (Çəki: 1)

- həmin əmtəənin istehsalını artırımalı
 - həmin əmtəənin istehsalını azaltmalı
 - həmin əmtəənin istehsalını olduğu kimi saxlamalı
 - həmin əmtəənin istehsalını dayandırmalı
 - düzgün cavab yoxdur
-

BÖLƏM: 06 01

Ad	06 01
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Eyni əmtəə istehsal edən yalnız iki satıcı rəqib olduğu bazar quruluşu modeli - bu: (Çəki: 1)

- inhisar

- oliqopoliya
 - inhisarçı rəqabət
 - duopolya
 - təkmil rəqabət
-

Sual: Oliqopoliya – bu: (Çəki: 1)

- bir neçə iri firmanın fəaliyyət göstərdiyi baza tipi
 - müxtəlif əmtəələr istehsal edərək rəqabət aparan çoxlu firmaların bazarı
 - qiymətlərə nəzarət məqsədilə istehsalın məhdudluğu haqqında müqavilə bağlamış firmalar qrupu
 - bazarlarda qiymət artırıran və azaldan firma
 - qiymət diskriminasiyası həyata keçirən firma
-

Sual: Müxtəlif məhsullar istehsal edərək rəqabət aparan çoxlu firmaların olduğu bazar quruluşu - bu: (Çəki: 1)

- inhisar
 - inhisarçı rəqabət
 - oliqopoliya
 - təkmil rəqabət
 - duopolya
-

Sual: Firmalar arasında saziş hansı bazar quruluşunda geniş yayılmış haldır? (Çəki: 1)

- inhisar
 - təkmil rəqabət
 - oliqopoliya
 - inhisarçı rəqabət
 - bütün sadalanın hallarda
-

Sual: Duopolya aşağıdakı hallarda ola bilər: (Çəki: 1)

- inhisar
 - təkmil rəqabət
 - oliqopoliya
 - inhisarçı rəqabət
 - sadalanın heç birində
-

Sual: Hal-hazırkı dövrdə bazar münasibətlərinin ən geniş yayılmış tipi: (Çəki: 1)

- inhisar rəqabəti
 - mükəmməl rəqabət
 - inhisar
 - oliqopoliya
 - duopolya
-

Sual: «Oliqopoliya» məfhumunu ilk dəfə kim işlətmüşdir: (Çəki: 1)

- Edvard Çemberlin
- Oqyusten Kurno

- Cohan Robinson
 - Con Qelbreyt
 - K.Marks
-

Sual: Qiymətdə liderlik modeli nə üçün xarakterikdir: (Çəki: 1)

- olijopoliyaya
 - inhisara
 - inhisarçı rəqabətə
 - təkmil rəqabətə
 - monopsoniyalar
-

Sual: Sahadə fəaliyyət göstərən firmalar hansı rəqabət quruluşunda bir-birindən daha çox asılıdır? (Çəki: 1)

- təkmil rəqabət
 - inhisar
 - inhisarçı rəqabət
 - olijopoliya
 - monopsoniya
-

Sual: «Əmtəələrin differensiallaşdırılması» anlayışı dedikdə nə başa düşülür: (Çəki: 1)

- firmanın istehsal etdiyi əmtəənin konstruksiyasında dəyişiklik edilməsi
 - firmanın istehsal məhsulun istehlak kefiyyətlərinin yüksəldilməsinə çalışması
 - rəqabət əmtəələrinin sırasında firmanın öz əmtəəsini fərqləndirməsi
 - firmanın istehsal etdiyi məhsulların keçidinin genişləndirilməsi
 - doğru cavab yoxdur
-

Sual: Olijopoliya modelində firmanın davrnış strategiyası bundadır: (Çəki: 1)

- rəqiblərin davranışını nəzərə alaraq qərar qəbul edilməlidir
 - bazarda payının qorunmasına çalışmalıdır
 - firmanın mənfəətinin bölgüsü
 - dəyişməz qiymət siyasəti həyata keçirməlidir
 - bütün cöstərilənlər
-

Sual: Qeyri – təkmil rəqabət nəzəriyyəsinin əsaslarını kim yaratmışdır? (Çəki: 1)

- K.Marks, F.Engels
 - A.Smit, D.Rikardo
 - M.Fridman, L.Erxard
 - V.Parreto,L.Valras
 - D.Robinson, E.Çemberlin
-

Sual: Əgər əmtəələr bir neçə firma tərəfindən istehsal olunursa, hansı şəraitdə inhisar onları daha aşağı xərclərlə istehsal edə biləcəklər? (Çəki: 1)

- sadə inhisar
- olijopoliya
- təbii inhisar

- monopsopiya
 - duopoliya
-

Sual: İnhisarçı firmanın davranışına xarakterik olan odur ki, o, cəhd edir: (Çəki: 1)

- az məhsul istehsal etməyə və ona yüksək qiymət müəyyən etməyə
 - çox məhsul istehsal etməyə və ona mümkün olan aşağı qiymət müəyyən etməyə
 - istehsalın elə həcmini seçir, $MR = P$ olsun
 - son hədd xərclerinə müvafiq olan qiyməti müəyyən etməyə
 - alıcı tələbinə uyğun əmtəəni istehsal etsin
-

Sual: Mənfəəti maksimallaşdırmaq üçün inhisarçı firma istehsalın elə həcmini seçməyə çalışır ki, orada: (Çəki: 1)

- son hədd xərcləri məhsulun qiymətinə bərabər olsun
 - son hədd xərcləri ümumi xərclərə bərabər olsun
 - son hədd gəliri son hədd xərclerinə bərabər olsun
 - son hədd gəliri orta xərclərə bərabər olsun
 - son hədd xərcləri minimal olsun
-

Sual: Qiymət diskriminasiyası – bu: (Çəki: 1)

- eyni məhsulun müxtəlif qiymətlərə, müxtəlif alıcılara satışıdır
 - daha keyfiyyətli əmtəəyə qiymət artımıdır
 - işçiyə onun milliyyətindən və cinsindən asılı olaraq əməkhaqqının müxtəlifliyi
 - istehlak əmtəəlerinə yüksək qiymətin təyin edilməsi
 - qiymətlərin daimi artımı
-

Sual: Oligopolist firmaların çatışmazlıqlarına aid deyil: (Çəki: 1)

- çox iri inzibati struktur
 - müəssisənin ölçüləri çox sərt amirlilik idarəetmə sistemi tələb edir
 - bazardakı satıcı ilə firmanın ali rəhbərliyi arasında çox böyük məsafə var
 - bazar seqmentlərinin öyrənilməsində mobilliyin kiçikliyi
 - iri həcmdə istehsalları həyata keçirmək imkanı
-

Sual: İqtisadiyyatda inhisarçı tendensiyalar nə vaxt xüsusilə güclənmişdi? (Çəki: 1)

- XVIII əsrde
 - XIX və XX əsrlərin hüdudunda
 - XIX əsrin birinci yarısında
 - XX əsrin ikinci yarısında
 - hazırkı dövrde
-

Sual: Qeyri-təkmil rəqabət şəraitində istehsal səmərəliliyinə çatılmır, çünki: (Çəki: 1)

- firmalar differensiasiya edilmiş məhsullar istehsal edirlər
- firmalar qiymətləri qaldırır və əmtəə istehsalı həcmini azaldırlar
- sahədə məhdud sayda istehsalçı fəaliyyət göstərir
- qiymət diskriminasiyası mövcuddur

- Əmtəə alıcısının miqdarı məhduddur
-

Sual: Nə oliqopolianın səciyyəvi xüsusiyyəti deyil? (Çəki: 1)

- Sahəyə daxil olmaq müxtəlif maneələrlə məhdudlaşdırılıb
 - Oliqopolist firmanın istehsal həcmi sahənin ümumi təklif həcminə təsir edir
 - Sahadə bir neçə iri firma fəaliyyət göstərir
 - Oliqopoliyalar yalnız eyni növ məhsul istehsal edirlər
 - Sadalananların hamısı oliqopolianın əlamətləridir
-

Sual: İnhisar rəqabəti şəraitində qısamüddətli dövrdə firmaların davranışları oxşardır: (Çəki: 1)

- inhisarlara
 - oliqopoliyalara
 - təkmil rəqabətli firmalara
 - duopoliyalara
 - sadalanan strukturların heç biri
-

Sual: İnhisar rəqabəti şəraitində uzunmüddətli dövrdə firmaların davranışları oxşardır: (Çəki: 1)

- monopoliyalara
 - oliqopoliyalara
 - təkmil rəqabətli firmalara
 - duopoliyalara
 - sadalanan strukturların heç birində
-

BÖLƏM: 06 02

Ad	06 02
Suallardan	26
Maksimal faiz	26
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Təkmil və inhisarçı rəqabət bazarlarının ümumi cəhəti: (Çəki: 1)

- müxtəlif əmtəələr istehsal edir
 - bazarda çoxlu alıcılar və satıcılar fəaliyyət göstərir
 - firma məhsuluna tələb qrafiki üfüqi xətt formasındadır
 - eyni təbiətli əmtəələr istehsal edirlər
 - təkmil və inhisar rəqabəti üçün sadalananlar arasında ümumi cəhət yoxdur
-

Sual: Sadalanan sahələrdən hansı bir qayda olaraq oliqopolik quruluşa malikdir: (Çəki: 1)

- kənd təsərrüfatı
- ticarət

- ayaqqabı istehsalı
 - avtomobil istehsalı
 - məişət xidmətləri
-

Sual: İnhisarçı rəqabət təkmil rəqabətdən onunla fərqlənir ki: (Çəki: 1)

- sahə bazarında çoxlu firmalar mövcud olur
 - nəinki bütün sahə, hətta ayrıca firma bazara nisbətən az məhsul çıxarır
 - sahədə digər kapitalların gəlməsi üçün maneq yoxdur
 - əmtəələrin müxtəlifliyi mövcud olur
 - bütün sadalanan xüsusiyyətlər ilə
-

Sual: İnhisarçı rəqabətin üstünlüyü ondadır ki: (Çəki: 1)

- bazar nöqtəyi-nəzərindən firmalar səmərəli məhsul həcmini istehsal edirlər
 - məhsulların müxtəlifliyi istehlakçıların zövqlərini daha yaxşı reallaşdırmağa imkan yaratır
 - təkmil rəqabət firmalar arasında qızgın «qiymət müharibərinə» aparır
 - cəmiyyət nöqtəyi-nəzərindən resurslardan səmərəli istifadəyə səbəb olur
 - qiymətlər çox aşağı səviyyədə saxlanılır
-

Sual: Kartel nədir? (Çəki: 1)

- eyni əmtəələr istehsal edən iki rəqib firmanın fəaliyyət göstərdiyi bazar quruluşu
 - müxtəlif əmtəələr sataraq rəqabət aparan firmaların fəaliyyət göstərdiyi bazar quruluşu
 - bir neçə iri firmanın fəaliyyət göstərdiyi bazar tipi
 - qiymətlər üzərində nəzarət məqsədilə istehsal həcminin məhdudluğu üzrə sazişə gəlmış firmalar qrupu
 - xeyli firmaların fəaliyyət göstərdiyi bazarın növü
-

Sual: Reklam üçün yüksək xərclər hansı rəqabət quruluşuna xasdır? (Çəki: 1)

- təkmil rəqabət
 - olikopolya
 - inhisarçı rəqabət
 - inhisar
 - duopoloya
-

Sual: Olikopolianın əlamətlərinə aşağıdakılardan aid deyil: (Çəki: 1)

- sahədə bir neçə iri firmalar üstün yer tuturlar
 - hər firmanın istehsal həcmi o qədər yüksəkdir ki, bütün sahənin təklifinə təsir edə bilir
 - olikopolianın məhsuluna tələb əyrisi inhisar şəraitindəki tələb əyrisinə bənzəyir
 - olikopolist firmalar yekcins məhsullar buraxır
 - olikopolist firmalar rəqabətin qeyri-qiyət metodlarına üstünlük verirlər
-

Sual: Əmtəənin qiyməti onun istehsalının son hədd xərclərindən yüksək olur: (Çəki: 1)

- əmtəəyə tələb elastikdir

- Əmtəəyə tələb qeyri-elastikdir
 - Əmtəə istehsalı təkmil rəqabət şəraitində həyata keçirilir
 - Əmtəə istehsalı qeyri-təkmil rəqabət şəraitində həyata keçirilir
 - Əmtəənin əvəzedicisi mövcuddur
-

Sual: Firma hansı bazar quruluşu şəraitində daha çox başqa firmaların davranışını nəzərə almalıdır: (Çəki: 1)

- təkmil rəqabət
 - oligopoliya
 - inhisar rəqabəti
 - inhisar
 - monopsoniya
-

Sual: Tələb sınıq əyrisi modeli, Kurno modeli, Bertran modeli, Ştakelberq modeli – bunların hamısı davranış modelləridir: (Çəki: 1)

- təkmil rəqabətli firmaların
 - inhisarların
 - oligopoliyaların
 - inhisar rəqabəti şəraitində firmaların
 - monopsoniyaların
-

Sual: Firma əmtəələrinin differensiallaşdırmasını həyata keçirir ki; (Çəki: 1)

- öz mənfəətini artırırsın
 - istehlakçılara əmtəələrin seçimi imkanlarını asanlaşdırırsın
 - rəqabətin tələblərinə uyğunlaşın
 - dünya standartlarının tələblərinə uyğunlaşın
 - istehlakçıların tələbatları daha dolğun ödənilsin
-

Sual: İnhisarçı rəqabət şəraitində fəaliyyət göstərən firmalar qısamüddətli dövrdə iqtisadi mənfəət əldə edərlərsə, bu o deməkdir ki, uzunmüddətli dövrdə: (Çəki: 1)

- onların əldə etdiyi iqtisadi mənfəət artacaq
 - firmalar daha aşağı son hədd xərcləri ilə istehsal edəcəklər
 - bazarda firmaların sayı artacaq
 - bazarda əmtəələrin qıtlığı yaranacaq
 - bazarda firmaların sayı azalacaq
-

Sual: Oliqopolik sahə lider firmanın mövcudluğu ilə səciyyələnərsə, bu zaman; (Çəki: 1)

- autsayder firmalar mənfəət əldə etmir
 - sahədə «qiymət müharibəsi» baş verir
 - yalnız lider firmanın mənfəəti maksimumlaşır
 - autsayder firmalar qiymətlərini lider firmanın qiymətlərinə uyğunlaşdırırlar
 - autsayder firmalarının qiyməti lider firmanın qiymətlərindən xeyli aşağı olur
-

Sual: Sınıq tələb əyrisi əks etdirir: (Çəki: 1)

- diopoliya davranışını

- oliqopoliya zamanı qiymətlərin sabitliyini
 - inhisarçı rəqabət zamanı firmaların davranışını
 - kartel qiymət əmələgəlməsini
 - lider firmaların davranışını
-

Sual: Oyunlar nəzəriyyəsi aşağıdakı ehtimal üzərində qurulur: (Çəki: 1)

- firma öz rəqiblərinin strategiyasını nəzərə almır
 - hər bir firma öz sahəsində lider olmağa çalışır
 - hər bir firma öz rəqiblərinə davranışının rusional olduğunu hesab edir
 - firmalar həmişə razılaşmasını rəqabətdən üstün tuturlar
 - firmalar iqtisadi mənfəət əldə etmirlər
-

Sual: Oliqopoliyanın təkmil rəqabətdən fərqi ondadır ki; (Çəki: 1)

- sahəyə daxil olmaq üçün maneələr mövcuddur
 - məhsullar differensiallaşdırılmışdır
 - oliqopoliya şəraitində təkmil rəqabətdə olduğundan daha çox məhsul istehsal olunur
 - oliqopoliya zamanı daha aşağı qiymətlər müəyyənləşdirillir
 - onlar arasında əhəmiyyətli fərqlər yoxdur
-

Sual: Mənfəəti maksimumlaşdırın inhisar, öz əmtəəsinə qiyməti aşağı salacaq, əgər: (Çəki: 1)

- orta xərclər aşağı düşürsə
 - reklama xərclər artırırsa
 - son hədd gəliri son hədd xərclərindən çoxdursa
 - son hədd gəliri son hədd xərclərinə bərabərdirsə
 - son hədd gəliri son hədd xərclərindən aşağıdırırsa
-

Sual: İkinci növ qiymət diskriminasiyası o deməkdir ki; (Çəki: 1)

- əmtəənin müxtəlif hissələri müxtəlif alıcılara müxtəlif qiymətə satılır
 - qiymətlər alınan əmtəənin miqdərindən asılı olaraq fərqlənir
 - alıcıların müxtəlif kateqoriyalarına qiymət imtiyazları verilir
 - qiymətlər tələbin elastiklik qiymətindən asılı olaraq dəyişir
 - qiymətlər əmtəənin keyfiyyətindən asılı olaraq dəyişir
-

Sual: Üçüncü növ qiymət diskriminasiyası nə deməkdir? (Çəki: 1)

- müxtəlif alıcılara müxtəlif əmtəə vahidləri müxtəlif qiymətə satılır
 - alınan əmtəələrin sayından asılı olaraq qiymətlər fərqlənir
 - bəzi alıcılar qrupuna qiymət güzəştəri tədbiq olunur
 - tələbi qiymət elastikliyindən asılı olaraq qiymətlər dəyişdirilir
 - kefiyyətindən asılı olaraq əmtəələrin qiymətləri fərqləndirilir
-

Sual: Birinci növ qiymət diskriminasiyası nə deməkdir? (Çəki: 1)

- müxtəlif alıcılara müxtəlif əmtəə vahidləri müxtəlif qiymətə satılır
- alınan əmtəələrin sayından asılı olaraq qiymətlər fərqlənir

- bəzi alıcılar qrupuna qiymət güzəştləri tədbiq olunur
 - tələbi qiymət elastikliyindən asılı olaraq qiymətlər dəyişdirilir
 - kefiyyətindən asılı olaraq əmtəələrin qiymətləri fərqləndirilir
-

Sual: Bir qayda olaraq inhisarçı bazarlarda: (Çəki: 1)

- qiymətlərin artmasının qarşısı bazar tələbi ilə alınır
 - qiymət yüksək olduqca, mənfəət də çoxalır
 - tarazlı təklifin kəmiyyəti dəyişməyir
 - təklifin artması ilə son hədd gəliri çoxalır
 - əmtəə qıtlığı mövcuddur
-

Sual: Bazarın inhisarlaşması zamanı rifahın xalis itkiləri aşağıdakında təzahür edir: (Çəki: 1)

- inhisarçı rəqabət qiymətindən yüksək qiymətə satır və inhisarçının təklifi rəqabət təklifindən aşağıdır
 - inhisarçı rəqabət qiymətindən yüksək qiymətə satır və inhisarçının təklifi rəqabət təklifindən yüksəkdir
 - inhisarlaşdırma məhsul qıtlığının yaratmasını şərtləndirir
 - inhisarlaşdırma məhsul artıqlığının yaratmasını şərtləndirir
 - inhisarçılığın təklifi mütləq qeyri-elastikdir
-

Sual: İnhisarçı firma qiymət diskriminasiyası həyata keçirərsə: (Çəki: 1)

- bazarda əmtəə qıtlığı yaranar
 - topdansatış alıgiləri üstünlük əldə edər
 - onun istehsalının həcmi azalar
 - firmanın gəliri vahid qiymətə satıldığından çox olar
 - doğru cavab yoxdur
-

Sual: Hansı rəqabət strukturu şəraitində firma uzunmüddətli dövrdə iqtisadi mənfəət əldə edə bilir? (Çəki: 1)

- Təkmil rəqabət
 - İnhisarçı rəqabət
 - İnhisar
 - Oliqopoliya
 - Oliqopsoniya
-

Sual: Nə inhisarçı rəqabətin əlaməti deyil? (Çəki: 1)

- Sahadə çoxlu firma fəaliyyət göstərir
 - Sahəyə yeni istehsalçıların gəlməsinə maneə yoxdur
 - Firmalar differensiasiyalaşmış məhsul istehsal edirlər
 - Firmanın təklifi sahənin təklif həcmi ilə müqayisədə cüzdirdir
 - Sadalananların hamısı inhisarçı rəqabətin əlamətləridir
-

Sual: Oyunlar nəzəriyyəsi kim tərəfindən işlənib hazırlanmışdı? (Çəki: 1)

- D.Neyman, O.Morgenstern

- K.Marks, F.Engels
 - A.Smit, D.Rikardo
 - V.Pareto, L.Valras
 - D.Robinson, E.Çemberlin
-

BÖLMƏ: 07 01

Ad	07 01
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İstehsal amilləri bazarının tərkib hissəsi deyildir: (Çəki: 1)

- əmək bazarı
 - kapital bazarı
 - torpaq bazarı
 - valyuta bazarı
 - dünya bazarı
-

Sual: İstehsal amillərinə tələbin əsas əlaməti onun törəmə xarakterli olmasıdır. Bu o deməkdir ki, istehsal amillərinə tələb asılıdır: (Çəki: 1)

- onların təklifindən
 - onaların qiymətindən
 - bu amillərin köməyi ilə istehsal olunmuş əmtəəyə olan tələbdən
 - digər amillərə olan tələbdən
 - əvəzləyici resurslara olan tələbdən
-

Sual: Sadalananlardan hansı istehsal amilinə aid deyil: (Çəki: 1)

- əmək
 - kapital
 - əmək məhsuldarlığı
 - torpaq
 - bütün sadalananlar istehsal amillərinə aiddir
-

Sual: İstehsal amillərinin son hədd məhsulu: (Çəki: 1)

- bu məhsulun son vahidinin satış qiyməti
 - istehsal amilinin əlavə vahidinin istifadəsi ilə məhsul həcmının əlavə vahidinin istifadəsi ilə məhsul həcminin artımına bərabərdir
 - istehsal amilinin əlavə vahidinin istifadəsindən əldə edilən ümumi satışdan gəlirin dəyişilməsinə bərabərdir
 - təkmil rəqabət şəraitində təyin etmək mümkün deyil
 - qeyri təkmil rəqabət şəraitində müəyyən etmək mümkün deyil
-

Sual: Əmək üçün iş vaxtı vahidində ödənilən qiymət - bu: (Çəki: 1)

- əmək haqqı tarifi
 - minimum əməkhaqqı
 - real əmək haqqı
 - normal əməkhaqqı
 - nominal əməkhaqqı
-

Sual: İstehsal amilləri bazarında firmanın tarazlığı o zaman yaranır ki: (Çəki: 1)

- ehtiyatlara çəkilən xərjlərin son həddi əlavə bir ehtiyatın istifadə olunmasından yaranan gəlirin son həddi ilə bərabərləşir:
 - məhsuldarlığın azalması qanunu fəaliyyətini dayandırır
 - resursların qiymətləri müqayisə edilir
 - resursa tələb elastikliyi 0 bərabərdir
 - bütün resurslar əvəz olunandır
-

Sual: Yüksək ixtisaslı işi yerinə yetirməyə imkan verən nəzəri və praktiki hazırlığın məcmusu adlanır: (Çəki: 1)

- elmi - texniki tərəqqi
 - istehsal potensialı
 - insan kapitalı
 - təhsilin səviyyəsi
 - əsas kapital
-

Sual: İş qüvvəsinin istehlak dəyəri nədədir? (Çəki: 1)

- əməyin miqdarında
 - əməyin keyfiyyətində
 - iş qüvvəsinin izafı dəyər yaratmaq qabiliyyətində
 - əməyin ijtimali xarakterində
 - əmək məhsuldarlığında
-

Sual: Əmək bazarında monopsonist rəqib firmaya nisbətən: (Çəki: 1)

- yüksək əməkhaqqı ödəyəcək və az işçi götürəcək
 - az əməkhaqqı ödəyəcək və cox işçi götürəcək
 - az əməkhaqqı ödəyəcək və həmin miqdarda da işçilər götürəcək
 - az əməkhaqqı ödəyəcək və az işçilər də götürəcək
 - cox əməkhaqqı ödəyəcək və çox işçi götürəcək
-

Sual: Kim əməyi zəruri və izafî əməyə ayrmışdır? (Çəki: 1)

- A.Smit
 - K.Marks
 - C.B.Sey
 - T.Maltus
 - D.Rikardo
-

Sual: Amil gəliri – bu: (Çəki: 1)

- istehsal amilinin sahibininbuamili satarkən əldə etdiyi gəlirdir
 - istehsal amilinin tətbiqi nəticəsində firmanın əldə etdiyi mənfəətin bir hissəsi
 - istehsal amilinin tətbiqi nəticəsində firmanın əldə etdiyi ümumi gəlir
 - istehsal amilinin son hədd məhsulunun pul forması
 - doğru cavab yoxdur
-

Sual: İstehsalın mümkünlüyünə və nəticəliliyinə həllədici təsir edən xüsusişə mühüm element və ya obyekt: (Çəki: 1)

- texnologiyalardır
 - istehsal amilidir
 - səmərəlilikdir
 - müəssisədir
 - idarəetmədir
-

Sual: Nemətlərin istehsalı və xidmətlərin göstərilməsinə yönümlənmiş intellektual və fiziki fəaliyyət: (Çəki: 1)

- texnologiyadır
 - sahibkarlıq fəaliyyətidir
 - kapitaldır
 - əməkdir
 - kommersiya fəaliyyətidir
-

Sual: Nemətlər və xidmətlər yaratmaq məqsədilə istehsal amillərinin koordinasiyası və kombinə edilməsi üzrə fəaliyyət: (Çəki: 1)

- texnologiyadır
 - sahibkarlıq fəaliyyətidir
 - kapitaldır
 - əməkdir
 - kommersiya fəaliyyətidir
-

Sual: Əməyin orta məhsulu: (Çəki: 1)

- orta hesabla bir işçinin buraxdığı məhsulun miqdarıdır
 - orta keyfiyyətli məhsulun miqdarıdır
 - ümumi məhsulun yanaşı duran göstəriciləri arasında fərqlidir
 - daha bir əmək vahidinin tətbiqindən alınan əlavə məhsuldur
 - əməyin orta məhsuldarlığıdır
-

Sual: İstehsal həcmının dəyişilməz qalması şərtilə bir istehsal amilinin miqdarının bir vahid azaldılması üçün digər istehsal amilinin miqdarının artırılması belə adlanır: (Çəki: 1)

- son hədd əvəzləmə norması
- son hədd texniki əvəzləmə norması
- istehsal funksiyası
- texnoloji səmərəlilik
- elastiklik

Sual: Satılan məhsul vahidinə görə hesablanan gəlir: (Çəki: 1)

- ümumi gəlirdir
 - son hədd gəlirdir
 - sərəncamda olan gəlirdir
 - real gəlirdir
 - orta gəlirdir
-

Sual: Əlavə istehsal amili vahidinin tətbiqi nəticəsində əldə olunan satış pulu artımı belə adlanır: (Çəki: 1)

- istehsal amilinin son hədd məhsulu
 - istehsal amilinin pulla ifadədə son hədd məhsulu
 - istehsal amilindən son hədd gəliri
 - istehsal amilinin orta məhsulu
 - son hədd əvəzləmə norması
-

BÖLƏM: 07 02

Ad	07 02
Suallardan	23
Maksimal faiz	23
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: K.Marksın tərifinə görə iş qüvvəsinin dəyəri müəyyən olunur: (Çəki: 1)

- iş qüvvəsinin təkrar istehsali üçün zəruri olan ictimai zəruri vaxtla
 - iş qüvvəsinə tələb və təklifin nisbətilə
 - iş qüvvəsinin son məhsuldarlığı ilə
 - sosial qüvvələrin nisbətilə
 - əmək məhsuldarlığı ilə
-

Sual: Hər resursun son hədd məhsulunun dəyəri hər resursun qiymətinə bərabər olduqda rəqabət qabiliyyətli firma: (Çəki: 1)

- məhsulu minimum xərclərlə istehsal edir, lakin mütləq olaraq maksimum mənfəət götürmür
 - maksimum mənfəət götürür, lakin mütləq olaraq məhsulu minimum xərclərlə istehsal etmir
 - minimum xərclər şəraitində maksimum mənfəət götürür
 - nə maksimum mənfəət əldə edir, nə də minimum məsrəflərə nail olur
 - firmanın bağlanması nöqtəsində yerləşir
-

Sual: Resurslara tələb asılı olur: (Çəki: 1)

- həmin resursların köməyi ilə istehsal olunan məhsulun qiymətindən

- əvəzedici resursların qiymətlərindən
 - həmin resursun qiymətindən
 - bütün bu cavablar düzdür
 - bütün sadalanan cavablar səhfdir
-

Sual: Əməyin qiyməti artır, əgər: (Çəki: 1)

- mövcud əməyin son hədd məhsulunun həcmi azalırsa
 - mövcud əmək vasitəsilə istehsal edilmiş əmtəənin qiyməti düşəcəksə
 - mövcud əmək vasitəsilə istehsal olunan əmtəəyə tələb artacaqsa
 - mövcud əmək növü vasitəsilə istehsal edilən əmtəəyə tələb azalacaqsa
 - mövcud əmək vasitəsilə istehsal edilmiş əmtəənin qiyməti qalxacaqsa
-

Sual: Əməyin ödənilməsinin son hədd xərcləri: (Çəki: 1)

- bu məhsul istehsalı həcminin artımında məhsul vahidinə düşən dəyişən xərclərin artımıdır
 - bu məhsul istehsalı həcminin artımında məhsul vahidinə düşən sabit xərclərin artımıdır
 - inhisarçı üçün mütləq qeyri-elastikdir
 - bu əlavə işçinin cəlb edilməsində əməyə ümumi xərclərin artımıdır
 - bu ümumi və orta xərclər arasında fərqlidir
-

Sual: Əgər əmtəəyə tələb yüksək elastikliklə fərqlənirsə, həmin əmtəənin istehsalında istifadə edilən istehsal amillərinə tələbin elastikliyi necə olacaq: (Çəki: 1)

- aşağı
 - yuxarı
 - mənfi
 - ellastiklik 0-a bərabərdir
 - düzgün cavab yoxdur
-

Sual: Real əməkhaqqı səviyyəsindəki dəyişikliyi nominal əməkhaqqının aşağıdakılara nisbəti ilə müəyyən etmək olar: (Çəki: 1)

- əmtəə və xidmətlərin qiymətləri səviyyəsinə
 - mənfəət normasına
 - iş vaxtı müddətinə
 - vergilərin səviyyəsinə
 - əmək məhsuldarlığına
-

Sual: Əgər əmək bazارında ikitərəfli inhisar olarsa əməkhaqqı səviyyəsi nədən asılı olaraq müəyyən edilir: (Çəki: 1)

- əməyə tələb və təklifdən asılı olaraq
 - zəruri və izafə məhsulun nisbətindən asılı olaraq
 - sahibkarlar və həmkarlar təşkilatlarının güclərinin nisbətindən asılı olaraq
 - əməyin kəmiyyət və keyfiyyətindən asılı olaraq
 - əmək məhsuldarlığından asılı olaraq
-

Sual: Hansı nəzəriyyəyə görə əməkhaqqının səviyyəsi yalnız əmək məhsuldarlığı deyil, sosial qüvvələrin nisbəti ilə də müəyyən olunur: (Çəki: 1)

- son hədd məhsuldarlığı nəzəriyyəsi
 - əməkhaqqının tənzimlənməsi nəzəriyyəsi
 - izafi dəyər nəzəriyyəsi
 - əməkhaqqının sosial nəzəriyyəsi
 - davranış nəzəriyyəsi
-

Sual: Əməkhaqqının tənzimlənməsi nəzəriyyəsinin əsası kimin fikrinə əsaslanır? (Çəki: 1)

- J.M.Keynsin
 - M.C.Tuqan - Baranovskinin
 - T.Maltusun
 - K.Marksın
 - A.Smit
-

Sual: Əməkhaqqı artdıqda gəlir effektinin təsiri nəticəsində: (Çəki: 1)

- əməyin təklifi artır
 - əməyin təklifi azalır
 - əməyə tələb artır
 - əməyə tələb azalır
 - heç nə dəyişmir
-

Sual: Əməkhaqqının artlığı halda əvəzləmə effektinin təsiri nəticəsində: (Çəki: 1)

- əmək təklifi artır
 - əmək təklifi azalır
 - əməyə tələb artır
 - əməyə tələb azalır
 - heç nə dəyişmir
-

Sual: Amil gəlirinin kəmiyyəti asılıdır: (Çəki: 1)

- istehsal amilinə tələbin elastikliyindən
 - istehsal amilinin qiymətindən
 - istehsal amilinə tələbin kəmiyyətindən
 - bütün göstərilənlər doğru deyil
 - bütün göstərilənlərdən
-

Sual: Rəqabətli bazarda əməyə tələb əyrisi hansı əyri ilə üst-istə düşür: (Çəki: 1)

- əməyin orta xərcləri
 - ümumi məhsul
 - pul ifadəsində əməyin son hədd məhsulu
 - əməyin son hədd xərcləri
 - doğru cavab yoxdur
-

Sual: Bu səbəbdən təkmil rəqabətli firmanın tələb əyrisi sağa yerdəyişmə edə bilməz:

(Çəki: 1)

- bu ehtiyatla istehsal olunmuş məhsulun qiyməti yüksəldikdə
 - tamamlayıcı ehtiyatların qiyməti endikdə
 - əvəzləyici ehtiyatın qiyməti yüksəldikdə
 - ehtiyatın qiyməti yüksəldikdə
 - bütün göstərilən hallarda yerdəyişmə ola bilər
-

Sual: Firma əmtəə bazarında inhisarçı olub, əmək bazarında inhisarçı olmazsa, o; (Çəki: 1)

- rəqabətli firmaya nisbətən daha çox işçi işə götürər, lakin daha az əmək haqqı verəcək
 - rəqabətli firmaya nisbətən daha az işçi götürər və rəqabətli firmadakı qədər əmək haqqı verəcək
 - rəqabətli firmaya nisbətən daha az işçi götürər və daha yüksək əmək haqqı verər
 - rəqabətli firmaya nisbətən daha az işçi götürər və daha az əmək haqqı verər
 - daha çox işçi götürər və təkmil rəqabət firmasındaki qədər əmək haqqı verər
-

Sual: «Əlavə dəyişən amil vahidindən alınan son hədd məhsulu müəyyən məqamdan sonra azalmağa başlayır». Bu ifadə adlanır: (Çəki: 1)

- dəyər qanunu
 - azalan verim qanunu
 - azalan son hədd faydalılığı qanunu
 - miqyasda qənaət qanunu
 - Pareto optimumu
-

Sual: Əgər istehsal amillərinin xərclənməsi 5%, məhsul buraxılışının həcmi isə 3% artmışdırsa, onda aşağıdakını görürük: (Çəki: 1)

- Qiffen paradoksu
 - müsbət miqyas effekti
 - neytral miqyas effekti
 - mənfi miqyas effekti
 - əvəzləmə effekti
-

Sual: Düsturlardan hansı istehsal amilləri bazarında mənfəətin maksimallaşdırılması qaydasını əks etdirir. (Çəki: 1)

- $MP=MC$
 - $MRP=MRC$
 - $MP < MC$
 - $MRP > MRC$
 - $MRP < MRC$
-

Sual: Əgər istehsal amillərindən birinin qiymətinin qalxması nəticəsində digər istehsal amilinə tələb artırırsa, deməli, burada aşağıdakı özünə yer almışdır: (Çəki: 1)

- əvəzləmə effekti
- mənfəətin maksimallaşması
- istehsal amilləri bazarında müvazinət

- xərclərin minimallaşması
 - məhsul istehsalı effekti
-

Sual: Muzdlu əmək formasının mövcudluq şərti aşağıdakidir: (Çəki: 1)

- natural təsərrüfatlıq formasının üstünlük təşkil etməsi
 - işçinin şəxsi azadlığı və onun özündə şəxsi istehsal vasitələrinin olmaması
 - əməyə tələbin onun təklifini daim üstələməsi
 - əmək bazarında inhisarçılığın olmaması
 - əmək bazarında güclü həmkarlar ittifaqlarının mövcudluğu
-

Sual: Məşğulluğun artmasının əmək haqqının azalmasına aparması hansı nəzəriyyədə deyilir? (Çəki: 1)

- Son hədd məhsuldarlıq nəzəriyyəsi
 - Tənzimlənən əmək haqqı nəzəriyyəsi
 - İzafi dəyər nəzəriyyəsi
 - Əmək haqqının sosial nəzəriyyəsi
 - Davranış nəzəriyyəsi
-

Sual: Əmək bazarında monopsoniya olan firma: (Çəki: 1)

- daha çox işçi götürəcək və rəqib firmanın verdiyi qədər əmək haqqı verəcək
 - daha az işçi götürəcək və rəqib firmanın verdiyi qədər əmək haqqı verəcək
 - daha az işçi götürəcək və rəqib firmanın verdiyindən az əmək haqqı verəcək
 - daha çox işçi götürəcək və rəqib firmanın verdiyindən yüksək əmək haqqı verəcək
 - daha çox işçi götürəcək və rəqib firmanın verdiyindən az əmək haqqı verəcək
-

BÖLMƏ: 08 01

Ad	08 01
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Kapitalın mahiyyətinin marksist baxışını seçin: (Çəki: 1)

- kapital – izafi dəyər gətirən dəyərdir
 - kapital – əvvəllər istehsal olunmuş nemətdir
 - kapital – toplanmış əməkdir
 - kapital - daha çox iqtisadi sərvət əldə etmək üçün yaradılan və istifadə hər gün edilən resursdur.
 - kapital - puldur
-

Sual: Borc kapitalı bazarında qiymət rolunu nə oynayır: (Çəki: 1)

- mənfəət

- faiz dərəcəsi
 - renta
 - milli valyuta kursu
 - depozit faizi
-

Sual: İnvestisiyanın həcmi: (Çəki: 1)

- faiz dərəcəsindən asılı deyil
 - faiz dərəcəsi artıqda arta və ya azala bilər
 - faiz dərəcəsi artıqda azalacaq
 - faiz dərəcəsi artıqda artacaq
 - faiz dərəcəsinin aşağı düşməsilə azalacaq
-

Sual: Qeyri-fiziki kapitala aid deyil: (Çəki: 1)

- insan kapitalı
 - elmi kapital
 - qeyri-istehsal binaları və qurğuları
 - bütün sadalananlar aiddir
 - sadalananlardan heç biri aid deyil
-

Sual: Kapitalın belə funksional forması yoxdur: (Çəki: 1)

- sənaye kapitalı
 - əmtəə kapitalı
 - borc kapitalı
 - kənd təsərrüfatı kapitalı
 - bütün sadalananlar kapitalın funksional formasına aiddir
-

Sual: Müəyyən neməti nə kapital edir: (Çəki: 1)

- bu nemətin xarici görünüşü, fiziki mahiyyəti
 - bu nemətin bazar qiyməti
 - bu nemətə insanların subyektiv münasibəti
 - bu nemətdən gəlir əldə etmək üçün istifadə olunması
 - bu nemətin dəyəri
-

Sual: Faiz dərəcəsinin yüksəlməsi nəyə səbəb olur: (Çəki: 1)

- pul kapitalına tələbin artmasına
 - pul kapitalı təklifinin azalmasına
 - pul kapitalı təklifinin artmasına
 - kapital bazarında tarazlığa
 - investisiyaların artmasına
-

Sual: Tarazlı faiz dərəcəsi bərabərləşdirir: (Çəki: 1)

- nominal və real faiz dərəcələrini
- pul kapitalına tələb və təklifi
- istehlakı və yiğimi

- yuxarıda göstərilənlərin hamısını
 - xalis və ümumi investisiyaların həcmiini
-

Sual: Dəyişən kapital ünsürləri aşağıdakılardır: (Çəki: 1)

- əmək vasitələri
 - iş qüvvəsi
 - əmək cisimləri
 - xammal və materiallar
 - yuxarıda sadalananların hamısında
-

Sual: Tarixən kapitalın ilk formaları olmuşdur: (Çəki: 1)

- məhsuldar və əmtəə kapitalı
 - pul və məhsuldar kapital
 - tacir və məhsuldar kapital
 - tacir və sələm kapitalı
 - sələm və əmtəə kapitalı
-

Sual: Kredit kimi verilən pul şəklində kapital belə adlanır: (Çəki: 1)

- sənaye kapitalı
 - borc kapitalı
 - ticarət kapitalı
 - maliyyə kapitalı
 - məhsuldar capital
-

BÖLƏM: 08 02

Ad	08 02
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Firma investisiya haqqında qərar qəbul edərkən nəzərə alır: (Çəki: 1)

- nominal faiz dərəcəsini
 - real faiz dərəcəsini
 - nominal və real faiz dərəcələri arasındaki fərqi
 - torpaq rentasının həcmi
 - əməkhaqqının həcmi
-

Sual: Faiz dərəcəsi ifadə edir: (Çəki: 1)

- kapitalın dəyərini
- kapitalın həcmi
- kapitalın istehlak dəyərini

-
- kapitalın natural formasını
 - kapitalın məhsuldar formasını
-

Sual: Sahibkar mənfəəti aşağıdakılardan gələn gəliri əks etdirir: (Çəki: 1)

- torpaqdan
 - muzdlu əməkdən
 - faydalı qazıntılarından
 - istehsal kapitalından
 - borc kapitalından
-

Sual: Maliyyə kapitalı yaranmışdı: (Çəki: 1)

- sənaye və borc kapitalının qovuşması nəticəsində
 - ticarət və borc kapitalının qovuşması nəticəsində
 - kapital- mülkiyyətin kapital- funksiyadan ayrılması nəticəsində
 - əmtəə və sənaye kapitalının qovuşması nəticəsində
 - tacir və sələm kapitalının qovuşması nəticəsində
-

Sual: Qısamüddətli dövrdə avadanlığın təklifi əks olunacaq: (Çəki: 1)

- üfüqi xətlə
 - şaquli xətlə
 - düz mənfi meyilliklə
 - düz müsbət meyilliklə
 - siniq xətlə
-

Sual: Kapital qoyuluşlarının həyata keçirilməsi haqqında qərar qəbul olunarkən mühüm şərtlər bunlardır: (Çəki: 1)

- tələb və təklif qrafiklərinin qurulması
 - mənfəət normasının hesablanması
 - orta xərclərin hesablanması
 - gələcək xərc və gəlirlərin diskontlaşdırılması
 - iqtisadi mənfətin müəyyən edilməsi
-

Sual: Kapital qoyuluşlarının ödənişliliyi müəyyən olunur: (Çəki: 1)

- gözlənilən mənfəətin investisiya həcmində faiz nisbəti kimi
 - gəlirlər axını və xərclər axınının nisbəti kimi
 - avadanlığın xidmət müddətinin onun dəyərinə olan nisbəti kimi
 - sabit və dəyişən kapitallara xərclərin nisbəti kimi
 - avadanlığın dəyərinin onun xidməti müddətinə nisbəti kimi
-

Sual: Əmtəənin istehsalı üçün müəyyən miqdarda kapitalın istifadə olunmasının tələb olunduğunu səciyyələndirən əmtəənin hansı xüsusiyyətidir (Çəki: 1)

- kapital verimi
- əmək tutumu
- kapital qoyuluşu
- ehtiyat tutumu

kapital tutumu

Sual: Adam Smitin kapitala verdiyi tərifi göstərin. (Çəki: 1)

- Kapital izafî dəyər gətirən dəyərdir
 - Kapital əvvəl istehsal olunmuş nemətlərdir
 - Kapital yiğilmiş əməkdir
 - Kapital daha çox iqtisadi sərvət əldə etmək üçün yaradılmış və istifadə edilən istənilən resursdur
 - Kapital puldur
-

Sual: Yeni texnologiyanın yaranması kapitala tələb əyrisinə necə təsir edə bilər? (Çəki: 1)

- tələb əyrisi sola yerini dəyişir
 - tələb əyrisi sağa yerini dəyişir
 - tələb əyrisi mailliyi dəyişir
 - heç bir dəyişiklik baş vermir
 - tələb əyrisi üfqi xətt olacaq
-

Sual: Marks nəyi saxta kapital adlandırırdı? (Çəki: 1)

- İş qüvvəsini
 - Əmək vasitələrini
 - Əmək predmetlərini
 - Qiymətli kağızları
 - Ticarət kapitalını
-

Sual: Borc kapitalına tələb qrafiki belə şəkildə olur: (Çəki: 1)

- mənfi maillikli əyri
 - müsbət maillikli əyri
 - üfqi düz xətt
 - şaquli düz xətt
 - ayrıca firma üçün belə qrafik qurmaq olmaz
-

Sual: Yeni əmtəə istehsalına kapital qoyuluşunda gözlənilən mənfəət norması – 12% - dir. Hansı faiz dərəcəsində bu qoyuluşu etmək məqsədəyündür? (Çəki: 1)

- 16%
 - 14%
 - 12%
 - 10%
 - 13%
-

Sual: Əgər nominal faiz dərəcəsi -10%, illik inflasiya sürəti-4 % olarsa real faiz dərəcəsi olar: (Çəki: 1)

- 14%
- 2,5%
- 6%

- 4%
 - 10%
-

Sual: Kapital bazarında borc vəsaitlərinin təklifi asılıdır: (Çəki: 1)

- əmtəələrə tələbdən
 - əmanətlər üzrə ödənilən faizin səviyyəsindən
 - mənfəət normasından
 - nominal və real faiz dərəcələrinin nisbətindən
 - investisiya tələbindən
-

BÖLMƏ: 09 01

Ad	09 01
----	-------

Suallardan	16
------------	----

Maksimal faiz	16
---------------	----

Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
----------------------	-------------------------------------

Suallar təqdim etmək	2 %
----------------------	-----

Sual: Torpaq rentası ödənilir: (Çəki: 1)

- icarədar – sahibkar – torpaq sahibinə
 - muzdlu işçilər – icarədar saibkara
 - muzdlu işçilər - torpaq sahibinə
 - torpaq sahibi - dövlətə
 - torpaq sahibi – icarədar saibkara
-

Sual: Torpağın təbii keyfiyyətində fərqi ilə hansı renta əlaqədardır? (Çəki: 1)

- mütləq renta
 - differensial renta I
 - differensial renta II
 - differensial renta I və II
 - inhisar rentası
-

Sual: Mütləq torpaq rentasının mövcud olması səbəbi? (Çəki: 1)

- torpaq üzərində xüsusi mülkiyyət inhisarı
 - torpaq üzərində təsərrüfat obyekti inhisarı
 - torpağın müxtəlif keyfiyyətlərdə olması
 - torpağın məhdudluğu
 - torpaq üzərində ictimai mülkiyyət
-

Sual: Differensial rentanı I kim mənimsəyir? (Çəki: 1)

- torpaq sahibi
- icarədar

- dövlət
 - dövlət və icarədar
 - muzdlu işçi
-

Sual: Təbii resursların mülkiyyətçiləri differensial renta alırlar, əgər: (Çəki: 1)

- resurs tükənməzdirsə
 - müxtəlif ərazilərdə resursun keyfiyyəti müxtəlifdirse
 - bütün sahələrdə resursun keyfiyyəti eynidirsə
 - resursun təklifi tam elastikdirse
 - resursun təklifi tam qeyri elastikdirse
-

Sual: Qısamüddətli dövrdə torpağın təklifi: (Çəki: 1)

- tam qeyri-elastikdir
 - vahid elastiklə xarakterizə olunur
 - mütləq elastiklik
 - artır
 - azalır
-

Sual: Torpaqda təsərrüfatın aparılmasında iştirak etmirlər: (Çəki: 1)

- torpaq sahibləri
 - icarədarlar – kapitalistlər
 - muzdlu işçilər
 - sənaye kapitalistləri
 - bütün sadalananlar iştirak edir
-

Sual: Kim torpağı «sərvətin anasıdır» adlandırmışdı: (Çəki: 1)

- A.Smit
 - U.Petti
 - K.Marks
 - D.Rikardo
 - C.B.Sey
-

Sual: Differensial renta II əlaqədardır: (Çəki: 1)

- torpaq üzərində xüsusi mülkiyyətlə
 - təsərrüfatın ekstensiv metodlarla aparılması ilə
 - təsərrüfatın intensiv metodlarla aparılması ilə
 - sahələrarası rəqabətlə
 - torpaq üzərində mülkiyyətin formasındaki fərqlər ilə
-

Sual: Differensial renta I əlaqədardır: (Çəki: 1)

- torpaq üzərində xüsusi mülkiyyətlə
- təsərrüfatın ekstensiv metodlarla aparılması ilə
- təsərrüfatın intensiv metodlarla aparılması ilə
- sahələrarası rəqabətlə

torpaq üzərində mülkiyyətin fərqləri ilə

Sual: Torpağa əlavə kapital qoyuluşları səbəb olur: (Çəki: 1)

- mütləq rentanın yaranmasına
 - differensial renta I yaranmasına
 - differensial renta II yaranmasına
 - inhisar rentaya
 - sadalananların heç biri
-

Sual: Bəzi əmtəələrin istehsal şəraitinin təkrarsızlığı səbəb olur, yaranmasına: (Çəki: 1)

- mütləq renta
 - differensial renta I
 - differensial renta II
 - inhisarçı renta
 - sadalananların heç biri
-

Sual: Torpaq qiymətinin ümumi meyli: (Çəki: 1)

- artmağa
 - azalmağa
 - müxtəlif keyfiyyətli sahələrin qiymətlərinin bərabərləşməsinə
 - sabitləşməyə
 - müxtəlif keyfiyyətli sahələrin qiymətlərindəki fərqlərin artmasına
-

Sual: Belə torpaq rentası forması yoxdur: (Çəki: 1)

- inhisar rentası
 - mütləq renta
 - nisbi renta
 - differensial renta
 - sadalanmış renta formalarının hamısı mövcuddur
-

Sual: Bir təsərrüfatlıq obyekti kimi torpağa inhisar aşağıdakının yaranmasına səbəb olur: (Çəki: 1)

- sahibkarlıq gəliri
 - inhisar rentası
 - mütləq renta
 - differensial renta
 - borc faizi
-

Sual: Təsərrüfat işləri görmək hüququ əldə etmək üçün istisnasız bütün sahələrə görə ödənilən renta belə adlanır: (Çəki: 1)

- Mütləq renta
- Differential renta I
- Differential renta II
- İnhisar rentası
- icarə haqqı

BÖLMƏ: 09 02

Ad	09 02
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Hansı iqtisadi konsepsiyaya görə bütün gəlirlərin, o jümlədən torpaq rentasının mənbəyi izafə dəyərdir? (Çəki: 1)

- marksist
 - neoklassik
 - keynsçi
 - marcinalist
 - merkantilist
-

Sual: Torpağın qiyməti hansı amillərdən asılıdır? (Çəki: 1)

- rentanın həcmi
 - borc faizi dərəcəsi
 - torpağa tələb və təklif
 - bu amillərin hamısından
 - sadalanan amillərin heç biri ilə
-

Sual: Differensial rentanın miqdarı nəyə bərabərdir? (Çəki: 1)

- qiymətlə istehsal xərcləri arasındakı fərqə
 - qiymətlə orta istehsal xərcləri arasındakı fərqə
 - ictimai və fərdi istehsal qiymətləri arasındakı fərqə
 - qiymətlə con hədd xərcləri arasındakı fərqə
 - ictimai və fərdi faydalıq arasındakı fərqə
-

Sual: Digər şərtlər eyni olduqda torpaq rentası artacaq, əgər: (Çəki: 1)

- torpağın qiyməti azalarsa
 - torpağa tələb artarsa
 - torpağa tələb azalarsa
 - torpağın təklifi artarsa
 - torpağın təklifi azalarsa
-

Sual: Sənayeləşdirmə dövründə torpağın hansı xüsusiyyəti daha üstün olmuşdu: (Çəki: 1)

- faydalı qazıntıların olması
- torpağın münbətiyi
- su mənbələrinə yaxınlığı

- yerləşmə məkanı
 - torpaq üzərində mülkiyyətin forması
-

Sual: Torpağa tələb əyrişi: (Çəki: 1)

- mənfi mailliye malik olur
 - müsbət mailli olur
 - üfüqi düz xətt formasında olur
 - şaquli düz xətt formasında olur
 - sıniq xətt formasında olur
-

Sual: Rentanı təbii qüvvələrin bəxşisi hesab edirdilər: (Çəki: 1)

- merkantilistlər
 - fiziokratlar
 - marksistlər
 - keynsçilər
 - marcanalistlər
-

Sual: Eyni keyfiyyətli bütün torpaq sahələri üçün torpaq rentası eynidirsə bu onu göstərir ki: (Çəki: 1)

- mütləq renta mövcud deyil
 - differensial renta I mövcud deyil
 - differensial renta II mövcud deyil
 - torpaq bazارında tarazlıqdır
 - torpağa tələb təklifi üstələyir
-

Sual: Torpağın qiyməti (Çəki: 1)

- kapitallaşmış rentadan ibarətdir
 - rentanın miqdərindən asılı deyil
 - yalnız tələb və təkliflə müəyyənləşir
 - faiz dərəcəsi ilə düzgünənasibdir
 - həmişə torpağın münbitliyindən asılıdır
-

Sual: Nəyin əsasında pul qoymaq vasitəsi kimi, torpaq sahəsinin alınması haqqında qərar qəbul edilməlidir. (Çəki: 1)

- sahənin münbitliyinin öyrənilməsi əsasında
 - sahənin qiymətinin təhlili əsasında
 - torpaq sahəsinin diskontlaşdırılmış dəyərinin hesablanması əsasında
 - torpaq rentasının kəmiyyətinin təhlili əsasında
 - doğru cavab yoxdur
-

Sual: Differensial renta I yaranmasına nə səbəb olur? (Çəki: 1)

- Torpağın münbitliyi
- Torpaq sahəsinin yerləşmə yeri
- Sahadə su mənbəyinin olması

- Nəqliyyat magistralına yaxınlıq
 - Sadalananların hamısı differensial renta I yaranmasına səbəb olur
-

Sual: Differensial renta II yaranmasına nə səbəb ola bilmir? (Çəki: 1)

- Meliorasiya işlərinin aparılması
 - Kübrə verilməsi
 - Aqrotexniki tədbirlərin aparılması
 - Yaxınlıqdə yeni satış bazarlarının meydana gəlməsi
 - Sadalananların hamısı differensial renta II yaranmasına səbəb ola bilir
-

Sual: Torpaq icarəcisi icarə müddətinin uzadılmasında maraqlıdır, əgər: (Çəki: 1)

- differensial renta II varsa
 - differensial renta I varsa
 - kənd təsərrüfatı məhsulunun qiyməti aşağı düşürsə
 - torpaq təklifi artırırsa
 - sadalanan halların heç birində maraqlı deyil
-

Sual: Mütləq torpaq rentası bərabərdir: (Çəki: 1)

- qiymətlə ümumi istehsal xərcləri arasındaki fərqə
 - qiymətlə orta istehsal xərcləri arasındaki fərqə
 - izafi dəyər kütləsi ilə istehsalın fərdi qiyməti arasında fərqə
 - istehsalın ictimai və fərdi qiyməti arasında fərqə
 - ictimai və fərdi faydalılıq arasında fərqə
-

Sual: Qısamüddətli dövrdə torpaq təklifi qrafiki belə olacaq: (Çəki: 1)

- mənfi maillikli əyri
 - müsbət maillikli əyri
 - üfüqi düz xətt
 - şaquli düz xətt
 - belə qrafik qurmaq mümkün deyil
-

BÖLMƏ: 10 01

Ad	10 01
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Bazar iqtisadiyyatına xarakterikdir: (Çəki: 1)

- gəlirlərin yüksək səviyyəsi
- gəlirlərin aşağı səviyyəsi
- gəlirlərin qeyri-bərabərliyi

-
- gəlirlərin təqribən eyniliyi
 - gəlirlərin səviyyəsində sərt tərəddüdlər
-

Sual: İnsanın müəyyən dövrdə aldığı vəsait, bu onun: (Çəki: 1)

- firavanlıq səviyyəsi
 - gəliri
 - sərvəti
 - kapitalı
 - əməkhaqqı
-

Sual: Real gəlir – bu: (Çəki: 1)

- əmək fəaliyyətindən gəlir
 - il ərzində əldə edilən ümumi gəlir
 - insanın cari dövrdə aldığı gəlir
 - inflasiyanı nəzərə almaqla gəlir
 - minimal gəlir
-

Sual: Gəlirlərin qeyri-bərabərliyi göstəricilərinə aid deyil: (Çəki: 1)

- Cinni əmsalı
 - Atkinson indeksi
 - əmək məhsuldarlığı əmsalı
 - desil əmsalı
 - Lorens əyrisi
-

Sual: Sosial ədalət nəzəriyələrinə aid deyil: (Çəki: 1)

- libertarizm
 - monetarizm
 - utilitarizm
 - eqlitarizm
 - bütün sadalananlar aiddir
-

Sual: Gəlirlərin yenidən bölgüsünün dövlət siyasəti istifadə edir: (Çəki: 1)

- maliyyə sistemini
 - pul-kredit sistemini
 - vergiqoyma sistemini və transfertlər sistemini
 - bank sistemini və vergi sistemini
 - siğorta sistemini
-

Sual: Yenidən bölgü qaydasında ehtiyacı olan vətəndaşlara dövlət büdcəsindən əvəzsiz pul ödəmələri adlanır: (Çəki: 1)

- transfertlər
- vergi
- dotsasiya
- investisiya

amortizasiya

Sual: «Əgər bir fərdin vəziyyətini digərinin vəziyyətini pisləşdirmədən yaxşılaşdırmaq mümkün deyilsə bölgü səmərəlidir». Bu müddəə adlanır: (Çəki: 1)

- Pareto əmsalı
 - kompensasiya əmsalı
 - ədalətlilik əmsalı
 - Atkinson indeksi
 - Cini əmsalı
-

Sual: Ayrıca şəxsin müəyyən dövr ərzində aldığı pulun miqdarı, bu : (Çəki: 1)

- real gəlir
 - faktiki gəlir
 - milli gəlir
 - nominal gəlir
 - minimal gəlir
-

Sual: Vergilər ödənilidikdən sonra yerdə qalan, şəxsi gəlirin hissəsi – bu: (Çəki: 1)

- sərəncamda qalan gəlir
 - məcmu gəlir
 - real gəlir
 - şəxs əmanət
 - minimum gəlir
-

Sual: Ev təsərrüfatlarının sərəncamına daxil olan milli gəlir hissəsi nədən ibarətdir?
(Çəki: 1)

- şəxsi gəlirdən
 - şəxsi yiğimdən
 - gəlir amilindən
 - şəxsi istehlak xərclərindən
 - ümumi gəlirdən
-

Sual: Amil gəlirlərə aid deyil: (Çəki: 1)

- əmək haqqı
 - mənfəət
 - təqaüd
 - renta
 - faiz
-

Sual: Gəlirlərin bazar bölgüsü təmin etmir: (Çəki: 1)

- iqtisadi ədaləti
- faktor gəlirlərin alınmasını
- sosial ədaləti
- yüksək gəlirlərin alınmasını
- səmərəliliyi

BÖLMƏ: 10 02

Ad	10 02
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Gəlirlərin qeyri - bərabərliyini müəyyən edən amillərə aid deyildir (Çəki: 1)

- istehlakçıların üstünlük verimləri
 - həyatı boyu qazandığı təcrübə və təhsilin səviyyəsi
 - fikri istedad
 - əməyin intensivliyi
 - bütün sadalanan amillər aiddir
-

Sual: Libertarizm, utilitarizm və eqlitarizm – bu: (Çəki: 1)

- sosial yardım nəzəriyyəsi
 - resursların bölgüsü nəzəriyyəsi
 - sosial ədalət nəzəriyyəsi
 - istehlakçı davranışları nəzəriyyəsi
 - müqayisəli üstünlükler nəzəriyyəsi
-

Sual: Lorens əyrisi göstərir: (Çəki: 1)

- gəlirin orta səviyyədən fərqlənməsi
 - gəlirlərin faktiki bölgüsünün mütləq bərabər bölgüsündən fərqlənməsi
 - əhali qrupları üzrə gəlirlərin qeyri-bərabərliyinin dərəcəsi
 - cəmiyyətin üstünlükverimini nəzərə almaqla gəlirlərin qeyri-bərabərliyini
 - gəlirlərin faktiki bölgüsünün tam bərabər bölgü ilə üst-üstə düşməsi
-

Sual: Cinni əmsalı ola bilər: (Çəki: 1)

- 0-la 1 arasında qiyməti
 - 0-la 10 arasında qiyməti
 - yalnız müsbət qiyməti
 - yalnız mənfi qiyməti
 - çoxlu kəmiyyətlərin sonsuzluğu
-

Sual: Atkinson əmsalı göstərir: (Çəki: 1)

- gəlirin orta səviyyədən fərqlənməsi
- gəlirin faktiki bölgüsünün mütləq bərabər bölgündən kənarlaşması
- əhali qrupları üzrə gəlirlərin qeyri-bərabərliyi dərəcəsi
- cəmiyyətin üstünlükverimini nəzərə almaqla gəlirlərin qeyri-bərabərliyi
- real gəlirin nominal gəlirdən kənarlaşması

Sual: Əhalinin pul gəlirlərinə aid deyil: (Çəki: 1)

- amil gəlirləri
 - bank əmanətləri üzrə faizlər
 - amortizasiya ayırmaları
 - sosial ödəmələr
 - bütün sadalanananlar aiddir
-

Sual: Gəlirlərin formallaşması və bölgüsü prosesinə dövlətin aktiv müdaxiləsi nəyə gətirib çıxara bilər? (Çəki: 1)

- gəlirlərdə tam bərabərliyə
 - gəlirlərin ümumi artımına
 - işgüzar aktivliyin və səhmdarlıq təşəbbüskarlığının artmasına
 - işgüzar aktivliyin azalmasına və ələbaxımlıq əhval- ruhiyyəsinin meydana gəlməsinə
 - gəlirlərin sabitliyinə
-

Sual: Gəlirlərin qeyri-bərabərliyinə səbəb olan amillərə daxil etmək olar: (Çəki: 1)

- əmək təşəbbüsünün intensivliyi
 - əmək bazarında diskriminasiya
 - təhsilin səviyyəsi
 - bütün sadalanananlar
 - sadalananlardan heç birini
-

Sual: Şəxsi gəlirin həcmi artırır: (Çəki: 1)

- şəxsə məxsus səhmlərin dəyərinin dəyişməsi
 - tə davüldə olan pulun miqdarının artması
 - xidməti mənzilin mövcudluğu
 - həyətyanı sahədə yetişdirilən məhsullar
 - şəxsə aid olan daşınmaz əmlakın dəyərinin dəyişməsi
-

Sual: Əgər Cini əmsalı 1-ə bərabərdirsə, bu o deməkdir ki, (Çəki: 1)

- gəlirlər bərabər bölünüb
 - gəlirlərin bölgüsündə qeyri-bərabərlik mövcuddur
 - cəmiyyətin bütün gəlirləri bir nəfərin əlində cəmləşib
 - gəlirlər aşağıdır
 - düzgün cavab yoxdur
-

Sual: «İqtisadi səmərəliliyin yüksəldilməsi yalnız əlavə qazanc əldə etmiş fəndlərin, yeni vəziyyətdə, uduzanlara onların itkilərini kompensasiya etməyə qabil olduğu halda mümkündür». Bu ifadə necə adlanır. (Çəki: 1)

- Pareto meyarı
- kompensasiya meyarı
- Atkinson indeksi
- ədalət meyarı

Cini əmsalı

Sual: Real gəlir nominal gəlirdən bununla fərqlənir: (Çəki: 1)

- istehlakçının hazırkı anda sərəncamında olan gəlirin miqdarını əks etdirir
 - istehlakçının öz tələbatlarını ödəmək üçün istifadə etdiyi gəlirin miqdarını əks etdirir
 - istehlakçının özündə olan nominal gəlirə alabilecəyi nəmətlərin həcmini əks etdirir
 - istehlakçının öz nominal gəlirindən xərclədiyi məbləği əks etdirir
 - nominal gəlirdən fərqli olaraq dəyişmir
-

Sual: Əgər Cinni əmsalı 0 bərabərdirsə, deməli: (Çəki: 1)

- heç kim gəlir götürmür
 - cəmiyyətin bütün gəlirləri bir insanın əlində cəmlənib
 - cəmiyyətdə gəlirlər bərabət bölünüb
 - cəmiyyətdə gəlirlər yüksəkdir
 - cəmiyyətdə gəlirlər aşağıdır
-

Sual: Hansı nəzəriyyə gəlirlərin qeyri-bərabərliyini ədalətli sayıır, əgər bu insanların bacarıqlarının müxtəlifliyinə, iş vaxtı və istirahətin nisbətinə onların üstünlükveriminin müxtəlifliyinə və s. əsaslanırsa: (Çəki: 1)

- utilitarizm
 - eqlitarizm
 - libertarizm
 - monetarizm
 - bunlardan heç biri
-

Sual: Hansı nəzəriyyə gəlirləri bölüşdürürkən ən pis vəziyyətdə olanların rifahına xüsusi fikir verir: (Çəki: 1)

- eqlitarizm
 - utilitarizm
 - libertarizm
 - monetarizm
 - bunlardan heç biri
-

Sual: Hansı nəzəriyyəyə görə cəmiyyətin firavanlığı ayrı-ayrı fəndlərin nailiyyətlərindən ibarətdir, dövlət isə məcmu nəticələrin və rifahın orta səviyyəsinin maksimumlaşmasının qayğısına qalmalıdır: (Çəki: 1)

- eqlitarizm
 - utilitarizm
 - libertarizm
 - monetarizm
 - bunların heç biri
-

Sual: Kompensasiya meyarı kim tərəfindən təklif olunmuşdur? (Çəki: 1)

- V.Pareto
- C.Rouls

- N.Kaldor
 - C.Byükenen
 - İ.Bentam
-

BÖLMƏ: 11 01

Ad	11 01
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Bazar subyektlərinin fəaliyyəti nəticəsində yaranmış vəziyyət, hansı ki, bazar iştirakçılarında bu vəziyyəti dəyişmək həvəsi yoxdur, bu: (Çəki: 1)

- bazarın ümumi tarazlığı
 - təsadüfi bazar tarazlığı
 - Pareto – tarazlıq
 - faktiki tarazlıq
 - düzgün cavab yoxdur
-

Sual: Ümumi tarazlığın xarakteristikasına aid deyil: (Çəki: 1)

- gəlirlərin bərabərliyi
 - bütün əmtəə və resurslar bazarlarında tələb və təklif həjmlərinin tarazlığı
 - bütün bazarlarda tarazlıq qiymətlərinin qərarlaşması
 - bütün bazarlarda eyni zamanda tarazlığın əldə edilməsi
 - bütün sadalananlar ümumi tarazlığın səviyyəsinə aiddir
-

Sual: Necə olur, rəqabətli iqtisadiyyat elə bir vəziyyətə gəlir, hansı ki, iqtisadi resursların səmərəli bölgüsü həyata keçirilir, hər subyekt özünün iqtisadi məqsədinə nail olur. Bu əsas problemi nəzərdən keçirilir. (Çəki: 1)

- təsadüfi tarazlığın təhlili
 - istehlakçı davranışsı nəzəriyyəsi
 - ümumi tarazlıq nəzəriyyəsi
 - sosial ədalət nəzəriyyəsi
 - istehsal xərcləri nəzəriyyəsi
-

Sual: Ümumi iqtisadi tarazlıq nəzəriyyəsini kimi tədqiq etmişdir: (Çəki: 1)

- J.M. Keyns
 - M.Fridman
 - B.Pareto
 - L.Valras
 - K.Marks
-

Sual: Nemətlərin istehlakçılar arasında səmərəli bölgüsünün bütün mümkün variantları hansı ki, əldə edilə bilər, göstərir: (Çəki: 1)

- mübadilənin kontrakt əyrisini
 - istehsal imkanları hüdudunu
 - fərqsizliklər əyrisini
 - istehsal müqavilələri əyrisini
 - büdcə xəttini
-

Sual: İstehsal sahələri arasında resursların bölgüsünün bütün texnoloci səmərəli kombinasiyaları göstərir: (Çəki: 1)

- mübadilənin kontrakt əyrisi
 - istehsal imkanları hüdudları
 - fərqsizliklər əyrisini
 - istehsal müqavilələri əyrisini
 - büdcə xəttini
-

Sual: Texnoloji səmərəliliyin nailiyyətlərini nəzərə almaqla nemətlərdən tam istifadə edilməsi şəraitində iqtisadiyyatın istehsal edə bildiyi hər nemətin maksimal miqdarını göstərən nemətlər kombinasiyası özündə əks etdirir: (Çəki: 1)

- mübadilənin kontrakt əyrisini
 - istehsal imkanları hüdudunu
 - fərqsizliklər əyrisini
 - istehsal müqavilələri əyrisini
 - büdcə xəttini
-

Sual: Ehtiyatların bölgüsünün avtomatik olaraq cəmiyyətin rifah halının maksimallaşmasını təmin edən mexanizmə əsaslanan təsərrüfat sistemi: (Çəki: 1)

- iqtisadiyyatın dövlət tənzimlənməsidir
 - təkmil rəqabət iqtisadiyyatıdır
 - müvaziənat iqtisadiyyatıdır
 - rifah iqtisadiyyatıdır
 - planlı iqtisadiyyatdır
-

Sual: Ümumi rifah funksiyası ehtiyatların və nemətlərin kəmiyyətindən başqa daha nəyi nəzərə alır: (Çəki: 1)

- gəlirlərin bölgüsü
 - bölgünün ədalətliyinin sosial və etik normalarını
 - bazar mexanizminin xarici effektlərini
 - ehtiyat və nemətlərin keyfiyyətini
 - ictimai nemətlər istehsalını
-

Sual: Ümumi rifah funksiyası kim tərəfindən işlənmişdir: (Çəki: 1)

- L.Valras
- V.Pareto
- P.Samuelson

Sual: Buraxılışı azalmalı olan, başqa nemətlərin vahidlərində ifadə olunan bir nemət istehsalının artırılmasının dəyərinin göstəricisi nədir? (Çəki: 1)

- əvəzləmənin son hədd norması
 - istehsal amilinin son hədd məhsulu
 - dəyişilmənin (transformasiyanın) son hədd norması
 - son hədd xərcləri
 - son hədd gəliri
-

Sual: İctimai rifah funksiyalarının eyni kəmiyyətdə olduğu müxtəlif fərdlərin faydalılığının çoxsaylı kombinasiyası necə adlanır: (Çəki: 1)

- müqavilələrin fərqsizlik əyrisi
 - istehsal imkanları həddi
 - ictimai fərqsizlik əyrisi
 - müqavilələrin mübadiləsi əyrisi
 - büdcə xətti
-

Sual: Müxtəlif bazarlarda tarazlıq qiyməti və istehsalın tarazlıq həcminin öyrənilməsi necə adlanır: (Çəki: 1)

- ümumi bazar tarazlığının təhlili
 - fərdi bazar tarazlığının təhlili
 - bazar quruluşunun təhlili
 - istehlak tarazlığının təhlili
 - istehsal xərclərinin təhlili
-

Sual: Göstərilənlərdən iqtisadi səmərəliliyə nail olunmaqla bir araya sığmayan hansıdır: (Çəki: 1)

- təkmil rəqabət
 - xarici effektlərin olunması
 - inhisar
 - bütün göstərilənlər
 - sadalanan hallardan heç biri
-

Sual: İstehsal imkanları əyrisi göstərir: (Çəki: 1)

- ehtiyatların bölgüsünün müxtəlif kombinasiyalarını
 - qabaqcıl texnologiyaların tədbiqi zamanı istehsal olmuş nemətlərin həcmini
 - öyrənilmiş faydalı qazıntıların həcmini
 - mövcud ehtiyatlarla nemətlərin istehsalının alternativ imkanlarını
 - doğru cavab yoxdur
-

BÖLƏM: 11 02

Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Rəqabətli bazar həmişə səmərəli bölgünü təmin edir, hər hansı rəqabətli müvazinət isə Pareto – səmərəlidir. Bu: (Çəki: 1)

- rifahın birinci teoremdir
- rifahın ikinci teoremdir
- ümumi tarazlıq şəraitidir
- səmərəlilik meyarıdır
- qismən tarazlıq şəraitidir

Sual: Bazar mexanizmi səmərəli bölgünü təmin edir, lakin təmin edə bilmir: (Çəki: 1)

- fərdi tarazlığı
- ədalətli bölgünü
- ümumi tarazlığı
- Pareto – səmərəliliyi
- bütün sadalananlar təmin etməyə qadirdir

Sual: Yığımın olmadığı fərz edilərsə, tələb yaradan bütün nemətlərin ümumi dəyəri həmişə təqdim olunan iqtisadi nemətlərin ümumi dəyərinə bərabərdirsə, bu təsdiqlənmə necə adlanır? (Çəki: 1)

- rifahın birinci teoremi
- Pareto optimum
- Valras qanunu
- rifahın ikinci qanunu
- Qossenin birinci qanunu

Sual: Səmərəliliyin kompensasiyalı meyari ibarətdir: (Çəki: 1)

- bir fədlərin ümumi faydaları digərlərinin ümumi itkilərindən artıq olduğu halda səmərəlilik əldə olunur
- bir fərdin vəziyyətini pişləşdirmədən, başqa fərdin vəziyyətini yaxşılaşdırmaq mümkün deyil
- istehlak olunan nemətlərdən bütün fəndlər eyni faydalılıq əldə edir
- cəmiyyətin bütün üzvlərinin ümumi rifahı maksimumlaşır
- resursların və gəlirlərin səmərəli bölgüsünə nail olunur

Sual: İctimai rifah funksiyasının fərdi faydalılıq funksiyalarının cəmi olması haqqında təsəvvür səciyyəvidir: (Çəki: 1)

- eqlitarizm üçün
- libertarizm üçün
- utilitarizm üçün
- monetarizm

düzgün cavab yoxdur

Sual: İki iqtisadi fərd əmtəələrini mübadilə edərsə, onlardan hər biri qazanır, çünki: (Çəki: 1)

- əmtəələrin ümumi həcmi artır
 - ümumi faydalılıq artır
 - ümumi istehsal xərcləri azalır
 - istehsalın ümumi həcmi artır
 - onların məcmu gəliri artır
-

Sual: Pareto – optimallığın bütün şərtləri təmin olunur: (Çəki: 1)

- tənzimlənən inhisarlarda
 - təkmil rəqabətdə
 - inhisarçı rəqabətdə
 - olikopoliyada
 - duopolya
-

Sual: Nemətlərin Pareto - səmərəli bölgüsünün əldə edilməsi göstərir ki: (Çəki: 1)

- nemətlərin bərabər bölgüsü alınmışdı
 - nemətlərin səmərəli bölgüsü alınmışdı
 - rifahın maksimum səviyyəsi alınmışdı
 - nemətlərin qeyri- səmərəli bölgüsü alınmışdı
 - istehsalın optimal səviyyəsinə nail olunmuşdur
-

Sual: Pareto - səmərəli buraxılışının çatdığı nöqtədə: (Çəki: 1)

- transformasiyanın son hədd norması əvəzləmənin son hədd normasına bərabərdir
 - son hədd xərcləri son hədd gəlirinə bərabərdir
 - bütün istehsal amillərinin son hədd məhsulları bərabərdir
 - bütün nemətlərin son hədd faydalılığı bərabərdir
 - bazar iqtisadiyyatı şəraitində buraxılışın Pareto səmərəliliyinə nail olunmasına mümkün deyil
-

Sual: Təkmil rəqabət şəraitində ümumi müvazinat zamanı: (Çəki: 1)

- hər bir ehtiyatın son hədd məhsulu və ehtiyatın qiymətinə bərabərdir
 - hər bir istehlakçı üçün istehlak olunan bütün nemətlərin son hədd faydalılığı həmin nemətelərin son hədd xərclərilə mütənasibdir
 - hər bir istehlakçı üçün istehlak olunan hər bir nemətin son hədd faydalılığı həmin nemətin qiymətinə bərabərdir
 - hər bir məhsulun ümumi xərclərinin onun qiymətinə nisbəti məhsulun son hədd faydalılığına bərabərdir
 - ümumi tarazlıq şəraitində bütün sadalananlar mövcuddur
-

Sual: Aşağıdakı şərtlər yerinə yetirildikdə iqtisadiyyat ümumi bazar tarazlığı vəziyyətində olur: (Çəki: 1)

- bütün əmtəə bazarları fərdi tarazlıq vəziyyətində olduqda

- bütün bazar iştirakçıları öz məqsəd funksiyalarını maksimumlaşdırırdıqda
 - bütün istehsal ehtiyatları səmərəli ismtifadə olunduqda
 - bütün göstərilən şərtlər doğrudur
 - göstərilən bazar tarazlığının şərtləri deyil
-

Sual: Aşağıdakılardan iqtisadiyyatda ümumi iqtisadi səmərəliliyə nail olmağın meyarı olanını göstərin: (Çəki: 1)

- ölkədə mövcud olan bütün istehsal ehtiyatları istifadə olunması
 - bütün firmaların iqtisadi mənfəət əldə etməsi
 - transformasiyanın son hədd norması və əvəzləmənin son hədd normalarının bərabər olması
 - məhsul artdığının mövcudluğu
 - bütün tələbatların tam ödənilməsi
-

Sual: Aşağıdakılardan mövcud ehtiyatlar şəraitində mili iqtisadiyyatın istehsal imkanlarını artırmasını göstərin: (Çəki: 1)

- ümumi daxili məhsulun enerji tutumunun azaldılması
 - ümumi daxili məhsulun material tutumunun artırılması
 - faydalı qazıntılar mədənlərinin tükənməsi
 - işsizliyin səviyyəsinin yüksəlməsi
 - göstərilənlərdən heç biri
-

Sual: İqtisadiyyat səmərəli işləyirse istehsal imkanları qrafikində bu nemətlər dəstinin harada əks olunması deməkdir: (Çəki: 1)

- istehsal imkanları əyrisindən aşağı nöqtəsi
 - istehsal imkanları əyrisi üzərindəki nöqtədə
 - istehsal imkanları əyrisindən yuxarıda yerləşən nöqtəsi
 - istehsal imkanları əyrisini tam yarı bölən nöqtəsi
 - iqtisadiyyatın səmərəliliyi istehsal imkanlarından asılı deyil
-

Sual: İstehsal səmərəliliyinə və ehtiyatların səmərəli bölgüsünə nail olunur: (Çəki: 1)

- təkmil rəqabət şəraitində
 - inhisarçı rəqabət şəraitində uzunmüddətli dövrdə
 - inhisarçı rəqabət şəraitində qısamüddətli dövrdə
 - olikopoliya şəraitində
 - heç vaxt nail olunmur
-

Sual: İctimai rifah funksiyasını qurmaq mümkün deyil fikri hansı nəzəriyyəyə məxsusdur? (Çəki: 1)

- Egalitarizm
 - Libertarizm
 - Utilitarizm
 - Monetarizm
 - Keynsçılık
-

Ad	12 01
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: İqtisadiyyatda risk nədir? (Çəki: 1)

- alternativ variantlar arasında seçim etmək
 - bazar qeyri-müəyyənliyi şəraitində qərar qəbul etmək səbəbindən itkilərin yaranması qorxusu
 - iqtisadi qərar qəbul edərkən onların dəyişməsini əvvəlcədən görməyin və qiymətləndirməyin çətin olması şəraiti
 - qərar qəbuletmə prosesinin informasiya təminatı problemləri
 - səmərəliyə nail olmağın qeyri-mümkünlüyü
-

Sual: Qərar qəbul edilməsi zamanı informasiyanın natamam olaması səbəbi deyil: (Çəki: 1)

- informasiya itkilərinin qaçılmaz olması
 - informasiyanın işlənib hazırlanması və qiymətləndirilməsindəki çətinliklər
 - informasiyanın əlçatan olması
 - informasiyanın əldə edilməsinin xərc tələb etməsi
 - sadalananlardan heç biri
-

Sual: İformasiyanın asimetrik olması nə adlanır: (Çəki: 1)

- informasiyanın etibarsızlığı
 - bazar subyektləri arasında informasiyanın qeyri-bərabər bölünməsi
 - informasiyanın işlənməsi və təhlilində mürəkkəblik
 - dəqiq informasiyanın formalaşmasında çətinlik
 - dəqiq informasiyanın olmaması
-

Sual: Asimetrik informasiyadan doğuran, yüksək keyfiyyətli nemətlərin aşağı keyfiyyətləri ilə əvəz olunması prosesi necə adlanır? (Çəki: 1)

- riskin diversifikasiyası
 - neqativ seçim
 - qiymət diskriminasiyası
 - riskin sıgortalanması
 - riskdən kənarlaşma
-

Sual: Riskə görə məsuliyyəti üçüncü şəxslərin üstünə keçirmək yolu ilə riskin dərəcəsini azaltmaqdan ibarət olan, ehtimal olunan itkilərdən müdafiə üsulu necə adlanır: (Çəki: 1)

- riskin diversifikasiyası
- riskdən yayınma

- riskin sığortalanması
 - neqativ seçim
 - doğru cavab yoxdur
-

Sual: «Limonlar» bazarı nədir? (Çəki: 1)

- valyuta bazarı
 - kənd təsərrüfatı məhsulları bazarı
 - çoxlu sayda xarici effektlərlə səciyyələnən bazar
 - yüksək dərəcədə asimmetriyalı informasiyalı bazar
 - qeyri-tarazlı bazar
-

Sual: Asimetrik informasiya hesabına əlavə fayda əldə etməyə çalışan iqtisadi subyektlərin haqsız davranışları ilə əlaqədar risk nədir? (Çəki: 1)

- məsuliyyətsizliyin riski
 - xalis risk
 - ehtikarlıq riski
 - mənəvi risk
 - sadalananlardan heç biri
-

Sual: Belə növ iqtisadi risk yoxdur: (Çəki: 1)

- ticarət riski
 - istehsal riski
 - kommersiya riski
 - maliyyə riski
 - bütün yuxarıda sadalananlar mövcuddur
-

Sual: Riskin kompensasiyasına aid deyil: (Çəki: 1)

- strateji planlaşdırma
 - ehtiyatlar sisteminin yaradılması
 - məqsədli marketing
 - riskli layihələrdən imtina
 - bütün sadalananlar aiddir
-

Sual: Bazar qeyri müəyyənliyi nədir? (Çəki: 1)

- bazar subyektlərinin fəaliyyətində risklərin mövcudluğu
 - bazar iştirakçıları arasında informasiyanın qeyribərabər bölünməsi
 - əvvəlcədən bilinməsi və qiymətləndirilməsi çətin olan iqtisadi qərarların qəbul olunması şəraiti
 - bir neçə alternativ variantlardan seçim edilməsi zərurəti
 - qərar qəbul edərkən itkilərin əmələ gəlməsi imkanları
-

Sual: «Limonlar bazarı » anlayışı kim tərəfindən elmi dövriyyəyə gətirilmişdir: (Çəki: 1)

- L.Valrus
- C.Rouls
- D.Akerlof

- V.Pareto
 - V.Samuelson
-

Sual: İnformasiyanın iqtisadi xassəsinə iid olmayan nədir? (Çəki: 1)

- informasiyanın istehsalı adətən böyük xərclərlə əlaqədardır, təkrar istehsalı isə az
 - informasiya fiziki aşınmaya məruz qalmır, mənəvi azınmaya isə məruz qalır
 - alqı-satçı aktında informasiya onun sahibindən özgəninkiləşmir
 - informasiya əldə edildikdə o fiziki cəhətdən yoxa çıxmır
 - bütün göstərilənlər aiddir
-

Sual: Əgər iqtisadi subyekt həmişə əldə olunmuş gəliri gözlənilmədən artıq qiymətləndirirsə bu: (Çəki: 1)

- riskə qeyri-meyillilik
 - riskə qarşı biganəlik
 - riskə meyillilik
 - riskdən müdafiə
 - riskin olmaması
-

Sual: Əgər iqtisadi subyekt gözlənilən gəliri əldə olandan üstün bilirsə, bu halda özünə yer alır: (Çəki: 1)

- riskə meylli olmamaq
 - riskə etinasızlıq
 - riskə meyillilik
 - riskdən qorunma
 - riskin olmaması
-

Sual: Bazar sövdələşməsi iştirakçılarının bir qisminin digər qisminə nisbətən daha çox informasiyaya malik olması vəziyyəti adlanır: (Çəki: 1)

- riskə meyillilik
 - riskə meylli olmamaq
 - bazar qeyri-müəyyənliyi
 - informasiyanın asimmetrikliyi
 - mənəvi risk
-

BÖLMƏ: 12 02

Ad	12 02
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Riskin dərəcəsinin qiymətləndirilməsi metodlarına aid deyil: (Çəki: 1)

- gözlənilən kəmiyyətin hesablanması
 - dispersiyanın hesablanması
 - standart kənarlaşmaların kəmiyyətinin müəyyənləşdirilməsi
 - son hədd faydalılığının hesablanması
 - hamısı daxildir
-

Sual: Asimmetrik informasiyanın azaldılması üsullarına aid deyil: (Çəki: 1)

- əmtəələrin standartlaşdırılması və sertifikatlaşdırılması
 - iqtisadi fəaliyyətin lisenziyalasdırılması
 - reklam fəaliyyəti
 - istehlakçılar və sahibkarlar ittifaqlarının fəaliyyəti
 - bütün sadalananlar aiddir
-

Sual: Əgər iqtisadi subyekt müxtərif şirkətlərin səhmlərini alırsa, onun belə davranışını necə adlanır? (Çəki: 1)

- riskdən sığortalanma
 - riskin diversifikasiyası
 - riskdən yayınama
 - neqativ seçim
 - doğru cavab yoxdur
-

Sual: Risklərin idarə olunması metodlarına aiddir: (Çəki: 1)

- risklərdən yayınma metodu
 - risklərin lokallaşdırılması metodu
 - risklərin kompensasiyası metodu
 - göstərilən bütün metodlar
 - adları çəkilən metodların heç biri
-

Sual: Bu və ya digər qərarların bütün mümkün nəticələri ehtimallarının cəmi necə adlanır: (Çəki: 1)

- xalis risk
 - ehtikarlıq riski
 - dispersiya
 - gözlənilən kəmiyyət
 - düzgün cavab yoxdur
-

Sual: Hansı şərtlər riskdən sığortalanmanı sığortaçı üçün əlverişsiz edir: (Çəki: 1)

- sığorta hadisəsinin az ehtimal olunması
 - sığortaçıların birgə məsuliyyəti
 - gözlənilən itkilərin az ölçüdə olması
 - yüksək mənəvi riskin olması
 - sadalanan şərtlərin heç biri
-

Sual: Riskə meiyili olmayan istehlakçılar üçün nəzərdə tutulmuş yeni əmtəələr bazara çıxarmış firma nə etməlidir: (Çəki: 1)

- qiyməti azaltmalı
 - keyfiyyətə əlavə zəmanətlər təqdim etməli
 - müqayisəli reklam həyata keçirməli
 - yuxarıda göstərilənlərin hamısı
 - sadalananlardan heç birini
-

Sual: Bazar qeyri-müəyyənliyinin nəticələrinə aid deyil: (Çəki: 1)

- optimal qərarın qəbul edilməsi
 - əlavə transaksion xərclər
 - müxtəlif iqtisadi sübyektlər üçün qərar qəbul edilməsi şərtlərinin bərabər olmaması
 - firmaların ümumi strateji davranışa meyilliyi
 - bütün sadalananlar aiddir
-

Sual: Asimetrik informasiyanın nəticələrinə aid deyil: (Çəki: 1)

- qiymət diskriminatsiyası
 - istehsalçı tərəfindən mənfəətin alınmaması
 - qiymətlərin mövsümi tərəddüdləri
 - əmlak bazarının fəaliyyətində səmərəliliyin azalması
 - bütün sadalananlar aiddir
-

Sual: İformasiyanın asimetrikləyini azaldan bazar siqnallarına aid deyil: (Çəki: 1)

- əmtəələrin qiyməti
 - ticarət nişanı
 - istehsalçılara keyfiyyət sertifikatlarının verilməsi
 - reklam xərclərinin kəmiyyəti
 - qarantiya müddətinin müəyyən olunması
-

Sual: Riskdən yayınma metoduna aid deyil: (Çəki: 1)

- etibarlı tərəfdaşlardan imtina etmək
 - riskli layihələrdən imtima etmək
 - investisiyaların diversifikasiyası
 - təsərrüfat riskinin sıgortalanması
 - bütün sadalananlar aiddir
-

Sual: Riskin vaxta görə bölgüsü, investisiyaların diversifikasiyası, göndəriş və satışın diversifikasiyası- bütün bunlar nəycin metodlardır: (Çəki: 1)

- riskdən yayınma
 - riskin lokallaşdırılması
 - riskin dissipasiyası
 - riskin kompensasiyası
 - riskin sıgortalanması
-

Sual: Vençur müəssisələrin yaradılması: (Çəki: 1)

- riskdən imtina

- riskin lokallaşdırılması
 - riskin dissipasiyası
 - riskin kompensasiyası
 - riskin sığortalanması
-

Sual: Risk ibarət ola bilər: (Çəki: 1)

- əldə olunan nəticənin nəzərdə tutulandan kənarlaşmasında
 - nəzərdə tutulmuş həcmdə məqsədə nail olunmadıqda
 - itkilərin olması mümkünlüyündə
 - mülkiyyətin itirilməsinin mümkünluğundə
 - bütün göstərilənlərdə
-

Sual: Riskin bir neçə layihə və ya əmtəə arasında bölüşdürülməsi yolu ilə azaldılması metodu adlanır: (Çəki: 1)

- riskin diversifikasiyası
 - riskdən yayınma
 - riskin sığortalanması
 - riskin lokallaşdırılması
 - riskin kompensasiyası
-

BÖLMƏ: 13 01

Ad	13 01
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Qiymətlərdə eks olunmayan və nemətlərin istehsalı və ya istehlakının nəticəsi olan, əlavə xərclər və faydalaraın formasını alan kənar təsirlər necə adlanır: (Çəki: 1)

- xarici effektlər
 - xarici risk
 - daxili risk
 - bazar qeyri-müəyyənliyi
 - informasiyaların assimetriyası
-

Sual: Bazar əməliyyatları iştirakçılarının və üçüncü şəxslərin ümumi xərcləri nədir: (Çəki: 1)

- fərdi xərclər
 - ictimai xərclər
 - xarici xərclər
 - xarici effektlər
 - orta xərclər
-

Sual: Hər hansı nemətin istehsalı və istehlakı ilə əlaqədar üçüncü şəxslərin rifahının artması: (Çəki: 1)

- fərdi fayda
 - ictimai fayda
 - xarici fayda
 - xarici effekt
 - ictimai nemət
-

Sual: Bazar qiymətlərində öz əksini tapmayan nemətlərin istifadəsi nəticəsində yaranan əlavə fayda nədir: (Çəki: 1)

- fərdi fayda
 - ictimai fayda
 - xarici fayda
 - müsbət xarici effekt
 - mənfi xarici effekt
-

Sual: Müsbət xarici effektlərin səmərəsizliyi təzahür edir: (Çəki: 1)

- həddən artıq nemətlər istehsalında
 - nemətin bazar qiyməti azaldıqda
 - müsbət xarici effekti yaradan nemət kifayət qədər istehsal edilmədikdə
 - nemətin son hədd faydalılığı yüksəldikdə
 - nemətlərin bölgüsünün qeyri-səmərəliliyi
-

Sual: Xarici effektlər nəticəsində: (Çəki: 1)

- qiymətlər yüksəlir
 - son hədd xərcləri azalır
 - istehlakçıların rifahi yüksəlir
 - ehtiyatların bölgüsündə səmərəsizlik yaranır
 - istehlakçıların rifahi azalır
-

Sual: Müsbət xarici effektlərin tənzimlənməsi məsələsi ibarətdir: (Çəki: 1)

- bu effekti yaradan nemətlərin istehsalının və istehlakının həcmi artırmaqdən
 - bu effekti yaradan nemətlərin istehsalının və istehlakının həcmi azaltmaqdən
 - bu effekti yaradan nemətlərin istehsalının və istehlakının həcmi balanslaşdırmaqdən
 - bu effekti yaradan nemətlərin qiymətini yüksəltməkdən
 - belə səmərə yaradan nemətə qiymətin endirilməsi
-

Sual: Mənfi xarici effektlərin tənzimlənməsi üçün təshih edilmiş vergilərin tətbiq edilməsini kim təklif etmişdir? (Çəki: 1)

- P. Kouz
- M. Fridman
- A. Piqu
- D. Keyns
- B. Pareto

Sual: Rəqabətsizlik və müstəsnalıqsız xüsusiyyətləri aiddir: (Çəki: 1)

- ictimai nemətlərə
 - xüsusi nemətlərə
 - xidmətlərə
 - aşağı keyfiyyətli əmtəələrə
 - istehlak əmtəələri
-

Sual: Bu nemətlərin bir fərd tərəfindən istehlakı digir fəndlərin istehlakının azalmasına səbəb olmur. (Çəki: 1)

- xidmətlər
 - ictimai nemətlər
 - istehlak nemətləri
 - istehsal təyinatlı nemətlər
 - aşağı keyfiyyətli əmtəələr
-

Sual: İctimai nemətlərin istehlakda qeyri-rəqabətlilik xüsusiyyəti bundadır: (Çəki: 1)

- nemətin bu həcmində onun bir nəfər tərəfindən istehlaki digər insanlar tərəfindən istehlakını azaltır
 - bu nemətlər inhisar şəraitində istehsal olunurlar
 - əgər nemət istehsal olunubsa, heç kim başqa fəndləri onu istehlak etmək imkanından məhrum edə bilməz
 - neməti haqqının ödənilib-ödənilməməsindən asılı olmayaraq eyni miqdarda əldə etmək olar
 - nemət qeyri-təkmil rəqabət şəraitində istehsal olunur.
-

Sual: İctimai nemətin müstəsnasızlıq ondadır ki: (Çəki: 1)

- nemətin bir nəfər tərəfindən həmin həcmdə istehlaki onun başqa adamlar tərəfindən istehlakını azaltır
 - nemət istehsal olunubsa, heç kim başqa fəndləri onu istehlak etmək imkanından məhrum edə bilməz
 - belə nemətlərin istehlaki dövlət tərəfindən maliyyələşdirilir
 - bu nemətlər inhisarlar tərəfindən istehsal olunur
 - bu nemətlər ilkin tələbat məhsullarıdır
-

Sual: Dövlətin aşağıdakılardan istehsalına müdaxiləsi zəruridir (Çəki: 1)

- xidmət
 - xüsusi nemət
 - ictimai nemət
 - qeyri-maddi nemət
 - adları çəkilənlərin heç birinin
-

Sual: İctimai seçim nəzəriyyəsi öyrənir. (Çəki: 1)

- istehlakçıların gəlirləri və üstünlükverimləri nəzərə alınmaqla tələbin formallaşmasını
- amil gəlirlərinin əldə olunması və bölgüsü prosesini

- firmaların davranış motivləri və prinsiplərini
 - insanların dövlət idarələrindən öz mənafeləri üçün istifadə etdikləri üsulları
 - gəlirlərin cəmiyyətdə yenidən bölgüsü metodları
-

Sual: Xalis ictimai nemətlərə aiddir: (Çəki: 1)

- istehlakı müstəsna olan, lakin rəqabətli olanlar
 - istehlakı müstəsnadır, lakin rəqabətli deyil
 - istehlakı nə müstəsna, nə də rəqabətli olmayanlar
 - istehlakı müstəsna olmayan, lakin rəqabətli olanlar
 - ictimai mülkiyyət formasında olan müəssisələrin istehsal etdiyi nemətlər
-

Sual: Xususi maraqlar qrupu (lobbi) həyata keçirir: (Çəki: 1)

- ayrı-ayrı fəndlərin üstünlükverimlərini üzə çıxarır
 - ictimai seçim
 - dövlət büdcəsinin yenidən bölgüsü məsələlərinə təsirini
 - fəndlər arasında rifahın bölgüsünü
 - xarici effektlərin tənzimlənməsini
-

Sual: Siyasi proseslər yolu ilə siyasi institutlar vasitəsilə iqtisadi xeyrin əldə olunması: (Çəki: 1)

- lobbiçilikdir
 - loqrollingdir
 - siyasi rentadır
 - differensial rentadır
 - inhisar rentası
-

Sual: Loqrolling - bu: (Çəki: 1)

- siyasi rentanın əldə edilməsi
 - ictimai faydalılığın maksumumlaşdırılması
 - ictimai marağın xususi maraqdan üstün olması
 - səsvermədə səslərlə ticarət etmək
 - lobbiçilik
-

Sual: «Biletsiz sərnişinin problemi» termini nəyi nəzərdə tutur: (Çəki: 1)

- istehlakçının nemətlərin haqqı ödənilmədən əldə etməsi meyli
 - haqqı ödənilmədən istehlak oluna bilən nemətlərin mövcudluğu
 - istehlakına nəzarət edilməsi çətin olan nemətlərin mövcudluğu
 - bütün cavablar doğrudur
 - düzgün cavab yoxdur
-

Sual: Təqdim olunma xüsusiyyətlərinə uyğun nemətlərin təsnifləşdirilməsi bütün nemətləri bölür: (Çəki: 1)

- ictimai və xüsusi
- qiymətli və qiymətli olmayan

- maddi və qeyri- maddi
 - ilkin zərurət məhsulları və zinət əşyaları
 - nominal və neytral
-

Sual: Xalis xüsusi nemətlər bunlara səciyyələnir ki, onlar: (Çəki: 1)

- istehlakda rəqabətli və müstəsnadırlar
 - istehlakda nə rəqabətli, nə də müstəsnadır
 - yalnız xüsusi müəssisələr istehsal edir
 - mənfəət gətirmir
 - doğru cavab yoxdu
-

Sual: Xalis ictimai neməti fərqləndirən odur ki: (Çəki: 1)

- onun istehlakı müsbət xarici effekt gətirir
 - o yalnız birgə istehlak oluna bilər
 - onun istehlakı rəqabətin inkişafına səbəb olur
 - onun əlavə istehlakçıya verilməsmi əlavə xərclər tələb edir
 - bütün göstərilənlər doğrudur
-

Sual: İctimai seçim nəzəriyyəsi nə vaxt yaranmışdır: (Çəki: 1)

- 1990-cı illərin əvvəllərində
 - 1970-ci illərdə
 - 1980-cı illərin sonunda
 - 1950-ci illərdə
 - 1960-cı illərin sonunda
-

Sual: Hansı nəzəriyyəni başqa sözlə «yeni siyasi iqtisad» adlandırırlar? (Çəki: 1)

- İctimai seçim nəzəriyyəsini
 - Rifah iqtisadiyyatı nəzəriyyəsini
 - Postsənaye cəmiyyəti nəzəriyyəsini
 - Marjinalizm nəzəriyyəsini
 - Keynsçi nəzəriyyəsini
-

Sual: İctimai secim nəzəriyyəsi kim tərəfindən yaradılıb? (Çəki: 1)

- D.Byukenen
 - P.Samuelson
 - L.Valras
 - V.Pareto
 - A.Piqu
-

BÖLƏM: 13 02

Ad	13 02
----	-------

Suallardan	34
------------	----

Maksimal faiz	34
---------------	----

Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
----------------------	-------------------------------------

Sual: Mənfi xarici effektlərin tənzimlənməsi metodu kimi vergilərin çatışmazlığı ondadır ki, vergilər: (Çəki: 1)

- qiyamətlərin yüksəlməsinə səbəb olur
 - tənzimlənməyə böyük xərclər tələb etmir
 - texnologiyanın təkmilləşdirilməsini stimullaşdırır
 - dövlət gelirlərinin artmasına səbəb olur
 - sadalananlar çatışmamazlıq hesab olunmur
-

Sual: Mənfi xarici effektlər səbəbindən, əmtəə: (Çəki: 1)

- istehsal olunmur
 - kifayət edəcək miqdarda buraxılmır və onun qiyməti artırılır
 - həddən artıq çox buraxılır və onun qiyməti artırılır
 - həddən artıq çox buraxılır və onun qiyməti azaldılır
 - kifayət edəcək miqdarda buraxılmır və onun qiymətini azaldılır
-

Sual: Nəycin nəticəsində mənfi xarici effektlər yaranı bilər: (Çəki: 1)

- az təminatlı əhaliyə əlavə maddi yardım edilməsilə
 - yeni istilik elektrostansiyaları tikilməklə
 - kənd təsərrüfat məhsulları istehsalçılarına subsidiya verilməsilə
 - şəhər nəqliyyatına yerli büdcədən dotasiya verilməsilə
 - tibb mərkəzi tikilməklə
-

Sual: Ehtiyatlar üzərində müəyyən edilmiş mülkiyyət hüququnun olmaması nəticəsində baş verir: (Çəki: 1)

- bazar informasiyalarının asimetriyiliyi
 - xarici effektlərin yaranması
 - xarici risklər
 - bazar qeyri-müəyyənliyi
 - daxili risklərə
-

Sual: Xarici effektlərin internallaşması nəzərdə tutur: (Çəki: 1)

- müsbət xarici effektlərin yaranmasını
 - nemətlərin ictimai faydalılığının azalmasını
 - nemətlərin ictimai xərclərinin artmasını
 - xarici xərclərin son həddinin və faydaların daxiliyə çevrilməsini
 - xarici effektlərin ləğvi
-

Sual: Xarici effektlərin tənzimlənməsi yönəlməlidir: (Çəki: 1)

- bazar informasiyalarının asimetriyiliyinin aradan qaldırılmasına
- bazar qeyri-müəyyənliyinin aradan qaldırılmasına
- ehtiyatların bölgüsünün optimallaşdırılmasına

- iqtisadi risklərin azaldılmasına
 - nemətlərin bölgüsünün optimallaşması
-

Sual: Əgər nemətlərin istehsalı müsbət xarici effekt yaradarsa, bu o deməkdir ki: (Çəki: 1)

- dövlət bu nemətin istehsalını subsidiyalasdırmalıdır
 - dövlət bu nemətin fərdi istehsalının qarşısını almalıdır
 - dövlət effektin xüsusi şəxslər tərəfindən mənimsənilməsinin qarşısını almalıdır
 - dövlət verilmiş nemətin istehsalı və istehlakına müdaxilə etməməlidir
 - mövcud nemətin istehlakına dövlət nəzarət etməlidir
-

Sual: Nemətin ictimai istehsal xərclərinin fərdi istehsal xərclərindən fərqi ondadır ki, sonuncular: (Çəki: 1)

- nemətin həqiqi istehsal xərclərinin yalnız bir hissəsini nəzərə alır
 - nemətlərin ictimai dəyərini nəzərə almadan formalaşır
 - normal mənfəəti özünə daxil etmir
 - bazar tarazlığı qiymətindən yüksəkdir
 - iqtisadi mənfəətin əldə olunmasına təminat vermək
-

Sual: Əgər cəmiyyət xarici effektləri inkar edərsə, nəticədə: (Çəki: 1)

- -
 - cəmiyyətin rifah halı aşağı düşər
 -
 - gəlirlərin bölgüsünün qeyri-bərabərliyinin gücləndirilməsi
-

Sual: Nemətin istehsalı zamanı müsbət xarici effekt mövcuddursa, bundan nəticə çıxarmaq olar ki; (Çəki: 1)

- -
 -
 - nemətlərin istehlakçılarına subsidiyalar verilməlidir
 -
-

Sual: Mənfi xarici effektlər zamanı effektivlik itkiləri onunla əlaqədardır ki; (Çəki: 1)

- - nemətlərin istehsalının artıqlığı möcuddur
 -
 -
 -
-

Sual: Xarici effektlərin tənzimlənməsi vasitəsi kimi vergilərin tədbiq edilməsinin neqativ nəticələrinə aid deyil: (Çəki: 1)

-
- ziyانın azalmasına zəmanətinin olmaması

- daha az ziyanlı texnologiyalara keçmək üçün stimulların yaradılması
 - göstərilənlərdən heç biri aid deyil
 - bütün göstərilənlər aiddir
-

Sual: İstehsalı mənfi xarici effektlə əlaqədar olan məhsula dövlət tərəfindən tənzimləyici vergi qoyulursa, bu zaman; (Çəki: 1)

- verilmiş məhsulun qiyməti yüksələr və onun bazar təklifinin həcmi azalar
 - məhsulun qiyməti düşər və onun bazar təklifinin həcmi artar
 - firmalar zıyanlı istehsalı dayandırar
 - verilmiş məhsula tələb yüksələr
 - dəyişiklik baş verməz
-

Sual: Mənfi xarici effektlər səmərəsizliyə səbəb olur, çünki; (Çəki: 1)

- mənfi xarici effektə səbəb olan nemətlərin istehsalının azalmasına gətirib çıxaracaq
 - istehsalçılar son hədd xərcləri son hədd gəlirindən yüksək olduğu halda buraxılışı təşkil edirlər
 - gəlirlər xarici mühiti çirkəndirən firmaların xeyrinə yenidən bölünür
 - məhsul vahidinin buraxılışın xərclər artırır
 - mənfi xarici effektlər zamanı ictimai son hədd xərcləri xüsusi son hədd xərclərindən çox olur
-

Sual: Xarici effekt yaranır, çünki: (Çəki: 1)

- onlar heç kim tərəfindən yaradılmayan qazanc və itkilərlə əlaqədardır
 - onlar əmtəə istehsalçıları tərəfindən yaradılır, dövlət isə onları ödəməli olur
 - onlar inhisarlarla əlaqədardır
 - xarici qazanc və itkilər qiymətlərdə əks olunmur
 - onlar orta xərclərə aid olmayan sabit xərcləri göstərir
-

Sual: Dövlətin xarici effektləri tənzimləməsi təmin etməlidir: (Çəki: 1)

- mənfi xarici effektlərin olmamasını
 - müsbət xarici effekt yaradan nemətlərin istehsalını maksimumlaşmasını
 - son hədd ictimai qazancların son hədd ictimai xərclərə bərabərliyini
 - son hədd xüsusi qazancların son hədd xüsusi xərclərə bərabərliyini
 - ümumi rifah halını
-

Sual: Kouz teoreminin mahiyyəti ondadır ki; (Çəki: 1)

- xarici effektlər dövlət tərəfindən tənzimlənməlidir
 - xarici effektlər problemi maraqlı tərəflər arasında razılışma yolu ilə həll edilə bilər
 - xarici effektlər tənzimləməsi üçün dövlət müdaxiləsinin bilavasitə metodlarından istifadə olunmalıdır
 - xarici effektlər tənzimləməsi üçün vergi və subsudiyalar tədliq edilməlidir
 - xarici effektlərin mənfi nəticələri olmur
-

Sual: Hansı nəzəriyyə görə siyasi sfera bazarın növlərdən biridir: (Çəki: 1)

- ictimai seçim

- istehlakçı davranışı
 - son hədd faydalılığı
 - müqayisəli üstünlükklər
 - izafi dəyər
-

Sual: İctimai seçim nəzəriyyəsinə görə dövlət orqanlarının nümayəndələri birinci növbədə maraqlıdır: (Çəki: 1)

- öz seçicilərinin rifahının firəvanlığında
 - öz şəxsi mənəfətinin maksimallaşdırılmasında
 - xarici effektlərin neytrallaşdırılmasında
 - insanların ictimai əmtəələrlə təmin edilməsində
 - təsərrüfat riskinin azaldılmasında
-

Sual: İctimai nemət deyil: (Çəki: 1)

- fundamental elm
 - hüquq-mühafizə orqanlarının fəaliyyəti
 - telefon şəbəkəsinin fəaliyyəti
 - küçələrin işıqlardırılması
 - ölkənin müdafiəsi
-

Sual: Bu nemətlərə qarışq nemətlər deyirlər: (Çəki: 1)

- istehlakdan çıxarılmayan və rəqabətli olmayan
 - istehlakı fərdi üstünlükler verən, amma xarici effektləri bütün cəmiyyətə yayılan nemətlər
 - istehsalı həm dövlət, həm də özəl bölmələr tərəfindən maliyyələşdirilən nemətlər
 - istehsalı iqtisadiyyatın bir neçə sahəsi tərəfindən təmin edilən
 - müştərək müəssisələr tərəfindən istehsal olunan
-

Sual: İctimai nemətlər istehsalı hansı mənbələrdən maliyyələşdirilir? (Çəki: 1)

- dövlət büdcəsi
 - xeyriyyə fondları
 - dövlət qeyri-kommersiya təskilatları
 - göstərilən mənbələrin hamisindən
 - sadalanan mənbələrin heç birindən
-

Sual: Rasional secimini potesi kim tərəfindən irəli sürülüb? (Çəki: 1)

- E. Klark
 - A. Daynson
 - P. Samuelson
 - L. Valras
 - A. Piqu
-

Sual: İctimai üstünlükvermənin müəyyənləşdirilməsinin təkmil dövlət mexanizminin yaradılmasının mümkün olmaması haqqında müddəə necə adlanır? (Çəki: 1)

- Errou teoreması

- Pareto optimumumu
 - kompensasiya meyarı
 - Valras qanunu
 - Qossonin I-ci qanunu
-

Sual: İctimai seçim nəzəriyyəsinin siyasi proseslərə yanaşmasının xüsusiyyəti bundadır: (Çəki: 1)

- dövlət bütçəsi vəsaitlərinin bölgüsü məsələsinə böyük diqqət yetirilir
 - fərdi maraq ictimai həyatın əsas təkanverici motivi kimi nəzərdən keçirilir
 - ictimai nemətlərin ayrı-ayrı fəndlər arasında bölgüsü prosesi nəzərdən keçirilir
 - ictimai nemətlər istehsalının səmərəliliyi tədqiq olunur
 - doğru cavab yoxdur
-

Sual: Xalis ictimai nemətin elə həcmi səmərəlidir ki: (Çəki: 1)

- onu bütün istehlakçılar arasında bərabər bölmək mümkün olsun
 - istehlakçıların hamisinin bütün tələblərini ödəməyə imkan verir
 - bu zaman həmin nemətə məcmu tələb maksimum olsun
 - bu zaman nemətdən istifadənin son hədd ictimai faydası onun istehsalına son hədd xərclərinə bərabər olsun.
 - göstərilən variantlardın heç biri
-

Sual: Sadalananlardan hansı xalis ictimai nemətlərə aiddir? (Çəki: 1)

- sahiyyə sistemi
 - muzeylər
 - şəhər ictimai nəqliyyatı
 - hüquq-mühafizə sistemi
 - sadalananların heç biri
-

Sual: Xalis ictimai nemətlərin istehsalındakı qeyri-səmərəliliyin yaranması aşağıdakı ilə şərtlənir: (Çəki: 1)

- belə nemətlərə tələbin hədsizliyi
 - istehlakıların onlardan haqq ödəmədən istifadə etmək imkanının olması
 - bu nemətlərin istehsali üçün son hədd xərclərinin sürətlə artması
 - cəmiyyətin idarə edilməsi metodlarının inkisaf səviyyəsinin qənaətbəxs olmaması
 - bütün sadalananlar
-

Sual: İstehlakçıların ictimai nemətlərin maliyyələşdirilməsində iştirakdan yayınmağa meylli olması nədən irəli gəlir? (Çəki: 1)

- ictimai nemətlərin çıxarıla bilməməsindən
 - ictimai nemətlərin qeyri-rəqabətliliyindən
 - ictimai nemətlərin qiymətinin yüksək olmasından
 - bütün ictimai nemətlərin vahid stavka ilə ödənilməsindən
 - dövlət nəzarətinin zəifliyindən
-

Sual: Xalis ictimai nemətin xüsusiyyətləri ibarətdir: (Çəki: 1)

- o yalnız birgə istehlak oluna bilər
 - bir istehlakçı tərəfindən onun istehlak edilməsi başqaları tərəfindən istehlakı məhdudlaşdırır
 - istehlakçıların sayının çoxalması hər bir istehlakçı üçün nemətlərin faydalılığını azaltır
 - bütün sadalanan cavablar doğrudur
 - bütün cavablar səhvdir
-

Sual: Hansı halda siyasi qərarlar Pareto səmərəlilik meyarlarına uyğun gəlir. (Çəki: 1)

- Əgər lobbiçilik nəticəsində qəbul olunursa
 - Əgər maksimum faydalılığı təmin edirsə
 - Əgər səs çoxluğu ilə qəbul edilirsə
 - Əgər yekdilliklə qəbul edilirsə
 - siyasi qərarlar bu meyara uyğun deyil
-

Sual: Xalis ictimai nemətin xüsusiyyəti hesab olnur: (Çəki: 1)

- onun satışı aşağı qiymətə həyata keçirilir
 - onun istehsalı daha keyfiyyətli resursların tətbiqini tələb edir
 - onun əlavə istehlakçıya təqdim edilməsi əlavə xərc tələb etmir
 - onu xüsusi firmalar istehsal edə bilməz
 - onun bölgüsü dövlət nəzarətində olmalıdır
-

Sual: İctimai nemətə aid olduğundan hansı sahəni özəlləşdirmək daha səmərəli olardı? (Çəki: 1)

- gəmiqayırmaya
 - uzaq yükdaşımaları
 - neft emalı
 - yeyinti sənayesi
 - şəhərin su təminatını
-

Sual: Xalis ictimai nemətlərə nə aid deyil? (Çəki: 1)

- Milli müdafiə
 - Hüquq-mühafizə sistemi
 - Təbii fəlakətlərlə mübarizə programmı
 - Muzeylər
 - Kütləvi xəstəliklərlə mübarizə programı
-

BÖLMƏ: 14 01

Ad	14 01
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Dövlətin uğursuzluqlarının səbəbinə aid deyil: (Çəki: 1)

- zəruri informasiya qərarlarının qəbul edilməsi məhdudiyyəti
 - siyasi proseslərin qeyri-təkmilliyi
 - bürokratiya üzərində nəzarətə məhdudiyyət
 - qeyri-təkmil rəqabətin olması
 - bütün sadalananlar aiddir
-

Sual: İqtisadiyyatın tənzimlənməsi prosesində dövlətin qeyri-səmərəli qərarlar qəbul etməsi imkanı hesab olunur: (Çəki: 1)

- dövlətin « uğursuzluqları»
 - lobbiçilik
 - loqrolling
 - siyasi renta
 - informasiyaların assimetrikliyi
-

Sual: Hansı elmi istiqamət dövlətin əsas məqsədini ticarətin həvəsləndirilməsi və daxili bazarın müdafiə edilməsində görürdü? (Çəki: 1)

- burjua siyasi iqtisadı
 - proletar siyasi iqtisadı
 - fiziokratlar
 - merkantilistlər
 - marjinalistlər
-

Sual: Müasir iqtisadi nəzəriyyədə dövlətin iqtisadiyyata aktiv müdaxiləsinin əsas ideoloqu kim olub? (Çəki: 1)

- - M. Fridman
 - D.M. Keyns
 - A. Marşall
 - İ. Şumpeter
 - P. Samuelson
-

Sual: Hansı elmi istiqamət dövlətin iqtisadiyyata müdaxiləsinin məhdudluğunu müdafiə edir? (Çəki: 1)

- keynsçi
 - neoliberal
 - marjinal
 - sosial - institusional
 - marksist
-

Sual: Monetarist konsepsiyaya əsasən iqtisadiyyatın dövlət tənzimlənməsində əsas hal nə hesab olunur? (Çəki: 1)

- antitsiklik tənzimlənmə
- məşgulluğun kəmiyyətinin artırılması
- tə davüldə pul kütləsinə nəzarət

-
- xarici iqtisadi əlaqələrin həvəsləndirilməsi
 - səmərəli tələbin həvəsləndirilməsi
-

Sual: Bazarın ugursuzluqlarına aid deyil: (Çəki: 1)

- xarici effektlərin mövcudluğu
 - informasiya asimmetriyası
 - monopolizm
 - siyasi proseslərin qeyri - təkmilliyi
 - ictimai nemətlərin istehsalının olmaması
-

Sual: Dövlətin iqtisadiyyata təsirinin belə metodu yoxdur: (Çəki: 1)

- iqtisadi
 - inzibati
 - hüquqi
 - xarici iqtisadi
 - bütün sadalanan formalar mövcuddur
-

Sual: Dövlətin iqtisadiyyata dolayı təsir metoduna aid deyil: (Çəki: 1)

- dövlət sahibkarlığı
 - pul - kredit siyaseti
 - indikativ planlaşdırma
 - vergi siyaseti
 - bütçə siyaseti
-

Sual: Dövlətin iqtisadiyyata birbaşa təsir metoduna aid deyil: (Çəki: 1)

- xüsusi biznesin məhdudiyyəti
 - indikativ planlaşdırma
 - dövlət sahibkarlığı
 - qanunverici bazanın yaradılması
 - bütün sadalanan metodlar aiddir
-

Sual: Dövlət optimal qərar qəbul edə bilmir, çünki səmərəsizliyin daxili mənbələri haqqında məlumatlıdır. Bu mənbələrə aiddir: (Çəki: 1)

- byurokratizm
 - lobbiçilik
 - korrupsiya
 - bütün yuxarıda göstərilənlər
 - göstərilənlərin heç biri
-

Sual: İqtisadi inkişaf nəzəriyyəsinin banisi kimdir? (Çəki: 1)

- C.Keyns
- A.Marşal
- M.Fridman
- L.Erxard

Sual: Dövlətin əsas qollarına nə aid deyil? (Çəki: 1)

- Qanunvericilik orqanları
 - İcra orqanları
 - Məhkəmə sistemi
 - Sadalananların hamısı aiddir
 - Sadalananların heç biri aid deyil
-

Sual: Dövlətin özünün qəbul etdiyi qərarların yaxın və uzaq perspektivlərini öncədən tam nəzərə almağa qabil olmaması belə adlanır: (Çəki: 1)

- «dövlətin ifası»
 - «bazarın ifası»
 - informasiyanın asimmetrikliyi
 - bazar qeyri-müəyyənliyi
 - xarici effekt
-

Sual: «Reyqanomika» iqtisadi siyaseti hansı iqtisadi məktəbin ideyaları əsasında yaradılıb? (Çəki: 1)

- monetarist
 - marjinalist
 - keynsçi
 - marksist
 - merkantilist
-

Sual: Aşağıdakılardan düz olmayanını göstərin: (Çəki: 1)

- rəqabətin qorunması dövlətin bazar iqtisadiyyatında ən mühüm funksiyasıdır
 - ekologiya ilə əlaqədar xarici effektlərin dövlət tənzimlənməsi müasir dünyada mühüm əhəmiyyətə malikdir
 - dövlət tənzimlənməsinin neoliberal konsepsiyası keynsçi ilə müqayisədə daha səmərəlilikdir
 - dövlət bütçəsində gəlir və xərclərin uyğunlaşdırılması məsələsini dövlət həll etməlidir
 - bazar iqtisadiyyatında inhisarlaşma meyli mövcuddur
-

Sual: Deyilənlərdən hansı doğru deyil? (Çəki: 1)

- Dövlət millətin qalması və inkişafını təmin edən müəyyən funksiyaların yerinə yetirilməsinə tələbat nəticəsində yaranmışdır
 - Dövlət cəmiyyətin iqtisadi və sosial inkişafının məhsuludur
 - A.Smit hesab edirdi ki, dövlət iqtisadi proseslərə fəal müdaxilə etməlidir
 - Monetaristlər hesab edirlər ki, dövlət öz xərclərini məhdudlaşdırmalıdır
 - Dövlət öz fəaliyyətini özünün formallaşdırıldığı hökumət vasitəsilə həyata keçirir
-

Sual: Deyilənlərdən hansı doğru deyil? (Çəki: 1)

- Xarici effektlərin tənzimlənməsini dövlət öz üzərinə götürür

- Dövlət inhisarlarının yaranmasına həmişə və hər yerdə manne olmalıdır
 - Dövlət informasiyanın asimetriklərini əmtəə və xidmətlərin keyfiyyəti üzərində nəzarət vasitəsi ilə zəiflədə bilir
 - Dövlətin antitsiklik siyaseti iqtisadiyyatda tsiklik artıb-azalmaların yumşaldılmasına yönümlənir
 - Dövlətin funksiyalarından biri gəlirlərin təkrar bölgüsüdür
-

Sual: Deyilənlərdən hansı doğru deyil? (Çəki: 1)

- Hökumət asimetrik informasiya şəraitində qərar qəbul etməyə məcburdur
 - Dövlətin bürokratik aparatının olması iqtisadiyyat sahəsində vaxtında qərarlar qəbul edilməsinə rəvac verir
 - Lobbiliyin olması siyasi prosesi qeyri-təkmil edir
 - İctimai seçim nəzəriyyəsinə görə yalnız «bazarın ifası» deyil, həm də «dövlətin ifası» mövcuddur
 - Deyilənlərin hamısı doğrudur
-

BÖLƏM: 14 02

Ad	14 02
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Keynçi yanaşmaya əsasən dövlətin iqtisadi tənzimlənməsinin əsas məqsədi hesab olunur: (Çəki: 1)

- iqtisadi artım və inflasiyanın aşağı səviyyəsi
 - tsikli tərəddudlərin olmaması
 - stabil iqtisadi artım və məşgulluğun yüksək səviyyəsi
 - məşgulluğun yüksək səviyyəsi və inflasiyanın aşağı səviyyəsi
 - dünya bazarında ekspansiya
-

Sual: Dövlətin gücünün əhalinin rifahında, müdafiə qüdrətində və dövlətə etibar etməyində kimi görürdü? (Çəki: 1)

- Aristotel
 - İbn Xəldun
 - Konfutsi
 - Makiavelli
 - Platon
-

Sual: Fiziokratların fikrincə, dövlətin funksiyasına aid deyil: (Çəki: 1)

- ticarətin tənzimlənməsi
- mülkiyyətin müdafiəsi
- ümumi təhsil

- ictimai xarakter daşıyan müəssisələrin saxlanması
 - bütün sadalanınlar aiddir
-

Sual: Dövlətin minimal funksiyasına aid deyil: (Çəki: 1)

- antitsiklik tənzimlənmə
 - antiinhisar tənzimlənmə
 - xarici effektlərin tənzimlənməsi
 - pul tədavülünün səmərəli təşkili
 - ictimai nemət istehsalının təmin edilməsi
-

Sual: Dövlətin maksimal funksiyasına aiddir: (Çəki: 1)

- gəlirlərin yenidən bölgüsü
 - antiinflyasiya siyaseti
 - dünya bazارında milli mənafelərin reallaşması
 - bütün sadalanınlar
 - sadalanınlardan heç biri
-

Sual: İqtisadiyyatın bazar təşkilinin çatışmamazlıqlarından birini göstərin: (Çəki: 1)

- ictimai nemətlərin istehsalını təmin etmir
 - əmtəə - pul balanslaşdırılması
 - azad qiymətqoyma
 - subyektlərin iqtisadi bərabərliyi
 - resursların bazar qanunlarına uyğun bölgüsü
-

Sual: Aşağıda qeyd olunanlardan hansı iqtisadi siyasetin məqsədinə aid deyil: (Çəki: 1)

- iqtisadi artım
 - dövlət büdcəsinin kəsiri
 - milli valyutanın dayanıqlığı
 - qiymətin stabilliyi
 - məşgulluğun yüksək səviyyəsi
-

Sual: Dövlətin bazara birbaşa təsiri alətini göstərin: (Çəki: 1)

- milliləşdirmə, özəlləşdirmə
 - dövlət alışmaları
 - məqsədli maliyyələşdirmə
 - bütün sadalanınlar
 - sadalanınlardan heç biri
-

Sual: Bazar iqtisadiyyatının dövlətə xas olmayan funksiyani göstərin: (Çəki: 1)

- qiymətlərin mərkəzləşdirilmiş şəkildə təyin edilməsi
 - bazarın mənfi tərəfinin kompensasiya edilməsi
 - fiskal siyasetin həyata keçirilməsi
 - bazar münasibətləri iştirakçılarının sosial qarantlarının təmin edilməsi
 - işsizliyin azaldılmasına dair tədbirlərin həyata keçirilməsi
-

Sual: Qloballaşma şəraitində meyil meydana gəlir: (Çəki: 1)

- iqtisadiyyatın tənzimlənməsi üzrə dövlətin funksiyalarının bir hissəsinin dövlətlərarası səviyyəyə köçürülməsi
 - iqtisadiyyatın dövlət tənzimlənməsinin zəifləməsi
 - iqtisadiyyatın dövlət tənzimlənməsinin güclənməsi
 - dövlətin sosial funksiyalarının güclənməsi
 - dövlətin sosial funksiyalarının zəifləməsi
-

Sual: Əhali gəlirlərinin yenidən bölgüsü dövlətin funksiyalarından hansına aiddir: (Çəki: 1)

- xarici effektlərin tənzimlənməsi
 - institusional funksiya
 - rəqabətli mühitin qorunması
 - iqtisadi stabilliyin qorunması
 - sosial funksiya
-

Sual: Keynisin dövlət tənzimlənməsi konsepsiyası hansı ölkənin hökumətinin hansı iqtisadi siyasetində daha dolğun tədliq edilmişdir: (Çəki: 1)

- F.Ruzveltin ABŞ-da
 - M.Tetçerin Böyükbritaniyada
 - R.Reyqanın ABŞ-da
 - Q.Kollun Almaniyada
 - U.Çerçilin Böyükbritaniyada
-

Sual: İqtisadiyyatın dövlət tənzimləməsi istiqamətlərinə aid deyil: (Çəki: 1)

- regional siyaset
 - sosial siyaset
 - institusional siyaset
 - xarici iqtisadi siyaset
 - sadalananların hamısı aiddir
-

Sual: Milli maraqların dünya iqtisadiyyatında realizə olunmasına daxil deyil: (Çəki: 1)

- iş qüvvəsinin beynəlxalq miqrasiyası üzərində nəzarət
 - valyuta məzənnələrinə təsir
 - antiinflyasiya siyasetinin aparılması
 - dövlətin müəyyən xarici ticarət siyasetinin aparılması
 - kapitalın beynəlxalq hərəkəti üzərində nəzarət
-

Sual: Dövlətin ictimai istehsalı yönümlətmək prosesi belə adlanır: (Çəki: 1)

- hüquqi tənzimləmə
 - indikativ planlaşdırma
 - fiskal siyaset
 - dövlət sahibkarlığı
 - innovasiya siyaseti
-

Sual: Doğru olmayanını göstrin: (Çəki: 1)

- dövlət cəmiyyətin iqtisadi və sosial inkişafı nəticəsində yaranır
 - dövlət cəmiyyətə kənardan zorla qəbul etdirilmiş qüvvədir
 - müxtəlif iqtisadi nəzəriyyələr dövlətin iqtisadiyyatda rolunu fərqli şəkildə müəyyənləşdirirlər
 - dövlət öz fəaliyyətini onun formalasdırduğu hökumət vasitəsi ilə həyata keçirir
 - bütün cavablar doğrudur
-

Sual: Dövlətin bazar iqtisadiyyatını tənzimləməsinin səmərəliliyini təmin edən tələblərə aid deyil: (Çəki: 1)

- milli spesifikliyin nəzərə alınması
 - əsasən iqtisadi tənzimləmə metodlarının tətbiq edilməsi
 - bazar əlaqələrinin qırılmasına yol verməmək
 - dövlətin iqtisadiyyata müdaxiləsinin müsbət və mənfi nəticələri üzərində nəzarət
 - iqtisadiyyatda dövlət sektorunun olmaması
-

Sual: Dövlətin institusional siyaseti nəzərədə tutmur: (Çəki: 1)

- makroiqtisadi stabilliyin təmin edilməsi
 - ətraf mühitin mühafizə edilməsi
 - ayrı-ayrı regionların iqtisadi inkişafındakı fərqlərin aradan qaldırılması
 - yaxşı investisiya mühitinin yaradılması
 - bütün adları çəkilən məqsədlər nəzərə alınır
-

Sual: Dövlətin sosial funksiyası nəzərədə tutmur: (Çəki: 1)

- sosial sahənin genişləndirilməsini
 - iqtisad elminin sosial - institusional istiqamətinin prinsipləri əsasında iqtisadi siyasetin həyata keçirilməsini
 - əhalinin sosial müdafiə olunan tərkib hissəsinin genişləndirilməsini
 - sosial təminat xidmətlərinin keyfiyyət və kəmiyyətinin artırılmasını
 - bütün yuxarıda sadalananlar nəzərə alınır
-

Sual: Düzgün olmayanını göstərin (Çəki: 1)

- bazar iqtisadiyyatının dövlət tənzimlənməsinin funksiyalarından biri pul tədavülünün tənzimlənməsidir
 - dövlət gelirinin yenidən bölgüsünü dövlət büdcəsi vasitəsi ilə həyata keçirir
 - dövlət antitsiklik siyaseti böhran zamanı tələb, investisiya və məşgulluğu stimullaşdırmaqla həyata keçirir
 - bazar iqtisadiyyatında dövlət mülkiyyətçi ola bilməz
 - bazar iqtisadiyyatında dövlət tənzimlənməsinin funksiyalarından biri regional siyasetin həyata keçirilməsidir
-

Sual: İctima nemətlərin istehsalı bağlıdır: (Çəki: 1)

- vergi və bütçə siyaseti ilə
- xarici iqtisadi siyaset ilə
- pul-kredit siyaseti ilə

gömrük və fiskal siyasəti ilə

maliyyə siyasəti ilə

